



AZƏRBAYCAN RESPUBLİKASININ
TƏHSİL NAZİRİ

ƏMR

No F-463

Bakı şəhəri

"28" of 2022 il

**Bakalavriat səviyyəsinin "İnformasiya təhlükəsizliyi" ixtisası üzrə
təhsil programının təsdiqi barədə**

"Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 aprel tarixli 1315 nömrəli Fermanından irəli gələn məsələlərin həlli istiqamətində aparılan işlərin və ölkəmizdə kibertəhlükəsizlik sahəsində kadr hazırlığının təkmilləşdirilməsi məqsədi ilə "İnformasiya təhlükəsizliyi" ixtisası üzrə beynəlxalq və müasir tələblərə, eləcə də əmək bazarının ehtiyaclarına cavab verən kompetensiyəəsaslı və tələbəyönümlü təhsil programının hazırlanması zərurəti yaranmışdır.

Bu zərurətlə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-149 nömrəli 30 mart 2022-ci il tarixli "İnformasiya təhlükəsizliyi" ixtisası üzrə təhsil programının hazırlanması barədə" əmri ilə yerli və beynəlxalq mütəxəssislər və əmək bazarının nümayəndələri tərefindən sözügedən təhsil programı hazırlanmışdır.

Qeyd olunanları, habelə 21-ci əsrдə informasiya texnologiyalarının inkişaf meyllərini nəzərə alaraq, "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında" Əsasnamənin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq

əmr edirəm:

1. Bakalavriat səviyyəsinin "İnformasiya təhlükəsizliyi" ixtisası üzrə təhsil programı təsdiq edilsin (əlavə olunur).
2. Müvafiq ali təhsil müəssisələrinin rektorlarına tapşırılsın ki, aidiyyəti proqrama uyğun tədris planının hazırlanmasını, təsdiqini və 2022/2023-cü tədris ilindən etibarən tətbiqini təmin etsinlər.
3. Elm, ali və orta ixtisas təhsili şöbəsi (Yaqub Piriyev) bu əmrənən irəli gələn məsələləri həll etsin.

4. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (Rəşad Xanlarov) bu əmrin surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.

5. Əmrin icrasına nəzəret nazir müavini Firudin Qurbanova həvalə edilsin.

ƏSAS: "Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 aprel tarixli 1315 nömrəli Fərmanı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-149 nömrəli 30 mart 2022-ci il tarixli "İnformasiya təhlükəsizliyi" ixtisası üzrə təhsil programının hazırlanması barədə" əmri



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ



BAKALAVRİAT SƏVİYYƏSİNİN (ƏSAS (BAZA) ALİ TİBB TƏHSİLİNİN) İXTİSAS ÜZRƏ

TƏHSİL PROGRAMI

İxtisasın (programın) şifri və adı: 050615 - "İnformasiya təhlükəsizliyi"

1. Ümumi müddəalar

- 1.1. Bakalavriat səviyyəsinin 050615 - "İnformasiya təhlükəsizliyi" ixtisası üzrə Təhsil Proqramı (bundan sonra ixtisas üzrə Təhsil Proqramı) "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarına, eləcə də "Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Tesnifati"na uyğun hazırlanmışdır.
- 1.2. Təhsil Proqramının məqsədləri aşağıdakılardır:
 - İxtisas üzrə məzunun kompetensiyalarını, ixtisasın çərcivəsini, fənlər üzrə təlim və öyrənmə metodlarını, qiymətləndirmə üsullarını, təlim nəticələrini, kadr hazırlığı aparmaq üçün infrastruktura və kadr potensialına olan tələbləri, tələbənin təcrübə keçmə, işə düzəlmə və təhsilini artırma imkanlarını müəyyənəşdirmək;
 - Tələbələri və işəgötürənləri məzunların əldə etdiyi bilik və bacarıqlar, eləcə də təlim nəticələri bərədə məlumatlaşdırmaq;
 - Təhsil Proqramı üzrə kadr hazırlığının bu proqrama uyğunluğunun qiymətləndirilməsi zamanı bu prosesə cəlb olunan ekspertləri məlumatlaşdırmaq.
- 1.3. Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə bakalavr hazırlığını həyata keçirən bütün ali təhsil müəssisələri üçün məcburidir.
- 1.4. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həftəlik auditoriya saatlarının həcmi ümumi həftəlik yükün 50%-dən çox olmamalıdır. İxtisasın xüsusiyyətindən asılı olaraq həftəlik yükün həcmi dəyişdirilə bilər.

2. Məzunun kompetensiyaları

- 2.1. Təhsil Proqramının sonunda məzun aşağıdakı ümumi kompetensiyalara yiyəlanməlidir:
 - İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına;
 - İxtisası üzrə ən azı bir xarici dildə kommunikasiya bacarıqlarına;
 - Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətlərinə;
 - Dövlətin qarşılaşduğu təhdidləri və çağırışları müəyyən etmə bacarıqlarına;
 - Kibergigiyena vərdişlərinə;
 - Problemlərin həllinə yaradıcı yanaşma və müstəqil araştırma bacarıqlarına;
 - Məsələlərin həlli üçün əlavə məlumat resurslarını müəyyən etmək və seçə bilmək qabiliyyətinə;
 - Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, umumiləşdirmək və tətbiq etmə bacarıqlarına;
 - Kritik və analitik düşünmə, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığına;
 - Komandada iş, problemin həllinə ortaq yanaşmaya nail olmaq qabiliyyətinə;
 - Yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək qabiliyyətinə və uğur qazanmaq iradəsinə;
 - Peşəkar fəaliyyətini planlaşdırmaq və təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirilmək, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq qabiliyyətinə;
 - Fəaliyyətində sosial və ekoloji məsuliyyətə, eləcə də vətəndaş şüuru və etik yanaşmaya, həmçinin keyfiyyətə üstünlük vermək bacarığına;

- Bılık ve bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətləndirmək və özünütənqid bacarığına;

2.2. Təhsil Programının sonunda məzun aşağıdakı peşə kompetensiyalarına yiyələnməlidir:

2.2.1. Kompetensiya modulu A: *İnformasiya sistemlerinin preventiv mühafizəsi*

Bacarıqlar	Biliklər
Kibertəhdidlərin və kibertəhdidlərlə bağlı yeniliklərin fasiləsiz monitorinqi	Risk kataloqları, istehsalçıların, forumların, texniki komitələrin və s. təhlükəsizlik hesabatları kimi məlumat mənbələri
Kibertəhdidlərin analizi və hesabatların hazırlanması	Strateji, taktiki, əməliyyat və texniki konsepsiya, həmçinin Kibertəhdid Kəşfiyyatı (ing. CTI) səviyyələri
İnformasiya təhlükəsizliyinə təhdidlərin obyekti hesab olunan aktivlərin – mühafizə predmetlərinin, onlara tələblərin müəyyən edilməsi	İnformasiya təhlükəsizliyinə təhdidlərin obyekti hesab olunan aktivlər – mühafizə predmetləri; İnformasiya təhlükəsizliyinə bu aktivlərlə əlaqədar tələblər; İnformasiya təhlükəsizliyinin göstəriciləri, "KPI" və məqbul hədd anlayışları.
Təhlükəsizlik boşluqlarının/zəifliklərin müəyyən edilməsi	Audit və audit növləri (risklərin qiymətləndirilməsi, zəifliklərin qiymətləndirilməsi, nüfuzetmə sınaqları və uyğunluq auditləri); Nüfuzetmə (müdaxilə) sınaqları (testləri), boşluqların/zəifliklərin aşkarlanması və uyğunluqların yoxlanılması üçün prosedurlar və alətlər; Müdaxilə göstəriciləri (IOC)/hücum göstəriciləri (IOA); Proaktiv təhdid axtarışı; Kibercinayətlər barədə ümumi hüquqi müddəalar.
Boşluqların/zəifliklərin aradan qaldırılması	İnformasiya təhlükəsizliyi siyasetinə əsaslanan normalar; Verilənlərin mühafizəsi üçün sistemə xas olan texniki və təşkilati tədbirlər, eləcə də təhlükəsizlik həlləri və qabaqcıl təcrübələr; Sistemlərin mühafizəsinin gücləndirilməsi üsulları və vasitələri (nüfuzetmə sınaqları, inforamasiya təhlükəsizliyi auditü); Proqram təminatlarının təhlükəsizlik sınaqlarının keçirilməsi üsulları və vasitələri.
Taktiki metodların tətbiqi	Kiberhücumlar və kibercinayətlərlə mübarizə üçün taktiki üsullar və alətlər (məsələn, aşkaredici və qabaqlayıcı üsul və vasitələr).
İnformasiya təhlükəsizliyinin ölçüməsi	İnformasiya təhlükəsizliyini ölçmələr, ölçmə metrikaları, mühafizə səmərəliliyini dəyərləndirmə.
Maraqlı tərəflərin texniki məsləhətlərlə təmin edilməsi	Sistemli həlla yönəlmüş məsləhət prinsipləri; Kommunikasiya modelləri və qaydaları.

Maraqlı tərəflərə təlimlərin keçirilməsi	Metodoloji-didaktik principlər: Təlimlərin planlaşdırılması və həyata keçirilməsi.
--	--

2.2.2. Kompetensiya modulu B: İnformasiya təhlükəsizliyi incidentlərinin aşkarlanması

Bacarıqlar	Biliklər
Sistemlərin monitoringi	Şəbəkələrin, programların server xidmətlərinin, saxlanc həllərinin, cihazların və periferiya qurğularının monitoringi üçün prosedurlar və aletlər; Hükümlərin aşkarlanması üçün şabekə ekranları (təhlükəsizlik divarı (səddi)) (həmçinin Yeni Nəsil Təhlükəsizlik Divarı (səddi)), müdaxilə aşkarlama sistemləri (IDS), müdaxilə qabaqlama sistemləri (IPS) və ya veb tətbiqlər üçün təhlükəsizlik divarı (səddi) kimi texniki həllər və qurğular; Təhlükəsizlik məlumatları və hadisələrinin idarə edilməsi (SIEM) sistemi
Verilənlərin təhlili və şərhi	Loqların müxtəlif üsullarla təhlili; Yanlış pozitivlərin (false positive) aşkarlanması; Verilənlərin təhlili üçün "skript" dillərindən (Bash, Python, Awk, Perl və s.) istifadə; Verilənlərin təhlili metodları; İnformasiyanın icmalinin təqdimat üsulları
Təhlükəsizlik incidentlərinin prioritetləşdirilməsi	Daxili təlimatlar və proseslər; Incidentlərin təsnifatı və prioritetləşdirilməsi; Incidentlərin araşdırılmaya yönəldirilməsi
Təhlükəsizlik incidentlərinin sənədləşdirilməsi	Incidentlərin həyat dövrü ərzində idarə edilməsi üçün tapşırıqların izlənilməsi sistemləri; Incident və ya sorğulara aid infromasiyanın tərkib elementləri
Təhlükəsizlik incidentlərinin idarə edilməsinə nəzərət	Əməliyyat Səviyyəsi Müqaviləsi və ya Xidmət Səviyyəsi Müqaviləsinə (ƏSM, XSM) uyğun olaraq incidentlərin idarə edilməsi; ƏSM və XSM-ə uyğun olaraq eskalasiya səviyyələri

2.2.3. Kompetensiya modulu C: İnformasiya təhlükəsizliyi incidentlərinin idarə edilməsi

Bacarıqlar	Biliklər
Təcili (operativ) tədbirlərin görülməsi	Incidentə cavab planında göstərilən tələblər; Sistemlərin və ya xidmətlərin təcrid olunması, deaktiv edilməsi və ya söndürüləsi/dayandırılması kimi tecili texniki tədbirlər
Sübütların identifikasiyası, toplanılması, sənədləşdirilməsi, saxlanılması, istifadə	Reqəmsal kriminalistika siyaseti və principləri; Hüquqi aktlara və tənzimedici sənədlərə uyğunluq; Sübütların identifikasiyası, toplanılması, sənədləşdirilməsi, saxlanılması, istifadə olunması, mühafizəsi və təqdim olunması üsulları

olunması, mühafizəsi və təqdim olunması	
Səbəb və nəticələrin təhlili	Hücumların və incidentlərin təhlili; Zərərlə programlarının statik və dinamik təhlili; Sistem, şəbəkə və yaddaşın ekspertizası; Səbəblərin köklü, sistemli və strukturlaşdırılmış təhlili üçün istifadə olunan metod və üsullar.
Mühafizə tədbirlərinin təşkil olunması	Texniki və təşkilati tədbirlər; Maraqlı tərəflərlə effektiv ünsiyyət bacarıqları və üsulları.
Sistemin bərpasının dəstəklənməsi	Fəaliyyət davamlılığının idarə edilmesi; Fövqələde hallarda bərpa tədbirləri.

2.2.4. Kompetensiya modulu D: İnfomasiya təhlükəsizliyi həllərinin planlaşdırılması və tətbiqi

Bacarıqlar	Biliklər
Sistem sərhədlerinin təyin edilməsi və tələblərin müəyyənləşdirilməsi	Sistemlərin, altsistemlərin və sistem sərhədlerinin modelləşdirilməsi; Interfeyslərin təsviri. "S.M.A.R.T." (ing. Specific, Measurable, Achievable, Relevant, and Time-Bound) hədəflərin müəyyən olunması
Mümkünlüğün və effektivliyin yoxlanılması	Mümkünlüğün qiymətləndirilməsi üsulları (məsələn: konsepsiyanın isbatı, mümkünlüğün əsaslandırılması, modelləşdirmə, pilot layihələr).
İş yükünün və xərclərin qiymətləndirilməsi	Xərclərin qiymətləndirilməsi üsulları; Xərclər planı və xərclərin hesablanması; Maliyyə nəzarəti və hesabatlılığın təminini
Dəyərləndirmələrin həyata keçirilməsi	Dəyərləndirmə/qiymətləndirmə meyarlarının hazırlanması; Tələbler və performans göstəriciləri/xüsusiyyətləri. Həll variantlarının müqayisə olunması; Effektiv danışıqların aparılması və satınalma proseslərinə dəstək.
Alt-layihələrin həyata keçirilməsi	Layihələrin və alt-layihələrin planlaşdırılması; Risklərin idarə edilmesi və kommunikasiyav Keyfiyyətə nəzaret; Layihənin idarə edilmesi və hesabatlılıq
Komandanın idarə edilməsi	Xüsusi kontekslərə və vəziyyətlərə uyğunlaşdırılmış liderlik davranışları; Kommunikasiya modelləri və qaydaları; Komanda quruculuğu və motivasiya; Komandada münaqışələrin idarə edilməsi

3. Təhsil Proqramının strukturu

3.1. Təhsil Proqramı 240 (4 il) AKTS kreditindən ibarət olmalıdır.

Fənlərin sayı	Fənnin adı	AKTS krediti
Ümumi fənlər		
1	Azərbaycan tarixi <i>Bu fənn Azərbaycanın müasir dövlətçilik ənənələrinin yaranması, formallaşması və inkişafını sistemli şəkildə, xronoloji ardıcılıqla öyrənir, müasir Azərbaycan dövlətçiliyinin formallaşmasında siyasi, ideoloji, iqtisadi, mədəni amillərin rolunu təhlil və tədqiq edilir. Müasir dünyada Azərbaycan dövlətinin yeri və rolu sistemli təhlil edilir.</i>	5
2	Azərbaycan dilində işgüzar və akademik kommunikasiya <i>Bu fənn çərçivəsində tələbələrə Azərbaycan dilində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı, eləcə də tədqiqat bacarıqlarının aşilanmasına xüsusi diqqət yetirilməlidir.</i>	4
3	Xarici dildə işgüzar və akademik kommunikasiya <i>Bu fənn çərçivəsində tələbələrə ixtisası üzrə xarici dillərdən birində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı, şifahi və yazılı kommunikasiya, eləcə də akademik araşdırma bacarıqlarının aşilanmasına xüsusi diqqət yetirilməlidir.</i>	15
4	Seçmə fənlər (Seçmə fənlər ali təhsil müəssisəsi tərəfindən müəyyən edilir. Ixtisasın spesifikasiyasından asılı olaraq seçmə fənlərə əlavələr edilə bilər. Tələbə hər biri 3 kredit olmaqla iki fənn seçməlidir.)	6
5	Psixologiya	
	Sosiologiya	
	Hüququn əsasları	
	Mühəndis etikası	3
	Kritik düşünmə	
	Sahibkarlığın əsasları və biznesə giriş	
Təhsil və karyera planlaşması		
Cəmi		30

İxtisas fənləri		
5	İnformasiya təhlükəsizliyinin əsasları (Basics of information security) <i>Bu fənn ilk növbədə tələbəni informasiya təhlükəsizliyi ixtisası ilə tanış edir. Kursda informasiya təhlükəsizliyinin predmeti, əhatə sahəsi, əsas prinsipləri və anlayışları, məqsədləri öyrədilir. Informasiya təhlükəsizliyi mütəxəssisinin bilməli olduğu bilik və bacarıqlar, digər fənlər və ixtisaslarla əlaqələri öyrədilir. Mühazirələr tələbələr üçün informasiya təhlükəsizliyinin əhatə etdiyi sahələri aydın təsvir etməyə, təcrübə məşğələləri isə əldə olunmuş biliklərin əmək fəaliyyətində istifadə imkanlarını göstərərək informasiya təhlükəsizliyi mütəxəssisinə xas olan düşüncəni formalaşdırır.</i>	6
6	Programlaşdırmanın əsasları (Basics of programming) <i>Bu fənn çərçivəsində tələbələr hər hansı bir programlaşdırma dilində sərbəst şəkildə proqramların tərtib olunması, data strukturları və onlara aid məşhur alqoritmlərin yerinə yetirilməsi, alqoritmlərin çalışma müddəti və istifadə etdiyi yaddaşın analizi öyrədilir. Həmçinin kodların versiyalarının idearəedilməsi, müasir programlaşdırma mühitlərindən biri (məsələn, IntelliJ, Visual Studio və s.), onun köməyi ilə proqramdakı xətaların tapılması, kodun test olunması üçün vərdişlər formalaşdırılır. Proqramların test olunması üçün müvafiq test ssenarilərinin yazılıması da bu fənnin mövzularındanandır. Yekunda əldə olunan biliklərdən müxtəlif quruluşlu məlumatlar üzərində təhlillər aparmaq, müəyyən tapşırıqların avtomatlaşdırılması kimi praktiki biliklərə yiylənirlər.</i>	6
7	Riyazi analiz (Calculus) <i>Riyazi analiz fənninin əsasını bir və çoxdəyişənli funksiyaların diferensial və integrallı hesabı və sıralar nəzəriyyəsi təşkil edir. Tələbələr bu fənni mənimsəyərkən ədədi ardıcılıqlar haqqında zəruri biliyə malik olmalı, bir və çoxdəyişənli funksiyaların limit, kəsilməzlik və müntəzəm kəsilməzlik anlayışlarına, diferensial və integrallı hesabına, ədədi və funksional sıralara, habelə tətbiqi riyaziyyat, informatika və kriptologiya məsələlərində onların tətbiq olunmasının öyrənilməsinə diqqət yetirməlidir.</i>	6
8	Kibertəhlükəsizliyin əsasları (Basics of cybersecurity) <i>Bu fənn çərçivəsində kibertəhlükəsizliyin konseptual modeli, rolu və əhəmiyyəti, eləcə də onun informasiya təhlükəsizliyindən fərqi, həmçinin qarşılıqlı əlaqələri öyrədilir. Müxtəlif kiberhücum vektorları və subyektləri, kibertəhlükəsizlik sahəsində yayılmış zeifliklər, təhdidlər və risklər, kiberhücum zəncirinin hər bir mərhələsinin xüsusiyyətləri və onlara qarşı zəruri tədbirlərin görülməsi yolları kibertəhlükəsizliyin təmin olunması sahəsində texniki və təşkilati tədbirlərin rolu və xüsusiyyətləri tədris olunur.</i>	6
9	Şəbəkələrin əsasları (Basics of networks) <i>Bu fənnədə tələbələrə kompüter şəbəkələrin dizaynı və praktik tətbiqi öyrədilir. Kursda qabaqcıl şəbəkə avadanlıqları barədə məlumat verilir. Şəbəkenin OSI modeli və IP ünvanlaması, IPv4, IPv6 barədə əsas məlumatlar öyrədilir, LAN, WLAN, MAN və digər növ şəbəkə modelləri barədə umumi məlumatlar verilir.</i>	6

	<p>Həmçinin peyk əsaslı şəbəkələr də daxil olmaqla simsiz (radiodalğa əsaslı) şəbəkələr barədə təməl məlumatlar verilir.</p>	
10	<p>Xətti cəbr (Linear Algebra)</p> <p>Bu fənn çərçivəsində matrislər və xətti cəbri tənliklər sisteminin ümumi nəzəriyyəsi, həmçinin xətti çevirma kvadratik forma və bu kimi vacib mövzular tədris olunur. Tələbə matrislər üzərində əməllər, determinantın hesablanması və xassələri, cəbri tənliklər sisteminin müxtəlif həll üsullarının öyrənilmesi, kvadratik formanın kanonik şəklə gətirilməsi və tətbiq sahəsinin öyrənməklə bu fənn üzrə qarşıya qoyulan məqsədə çatmış hesab olunur.</p>	6
11	<p>Əməliyyat sistemləri (Operating systems)</p> <p>Bu fənn əməliyyat sisteminin dizayni və tətbiqi ilə bağlı mühüm problemləri araşdırır. Tədris dövründə müasir əməliyyat sistemlərinin təkamülünün qısa tarixinə nəzər salınaraq onların əsas komponentlərinin iş prinsipləri əhatə edilir. Fəndə əməliyyat sistemi resurslarının (disk, şəbəkə və prosessorlar) paylaşıdırılması, programlar üçün lazıim olan ümumi xidmətlərin təmin edilməsi və qorunması üçün işlənmiş prinsiplər icmal edilir. Fənn ƏS-də proses və yaddaşın idarə edilməsi, fayl sisteminin iş prinsipi və payланmış sistemlərdəki iş prinsiplərini əhatə edir.</p>	5
12	<p>Şəbəkələrin təhlükəsizliyi (Network Security)</p> <p>Bu fənn çərçivəsində şəbəkələrin təhlükəsizlik məsələləri anlaşılsın deyə şəbəkələr barədə daha dərin biliklər öyrədir. Tələbələr burada RADIUS, TACACS+, Kerberos, SSO, LDAP və s. kimi anlayışları bilməli və fəqli şəbəkə avadanlıqları (IDS, IPS) barədə biliklər əldə etməlidir. Şəbəkələrin auditini və loqlaşdırmasını öyrənir. Şəbəkələrdə sniffing mexanizmlərini, şəbəkələrdə təhlükəsizliyin təmin olunması üçün lazıim olan sazlamalar barədə öyrənir. Şəbəkədə mövcud təhlükəsizlik protokollarının anlayır və istifadə edir. Yeni nəsil təhlükəsizlik divarları eləcə də, SIEM, SOAR, UEBA barədə məlumatları öyrənir.</p>	5
13	<p>Diskret riyaziyyat (Discrete Mathematics)</p> <p>Diskret riyaziyyat fənni riyazi və predikatlar məntiqinin, qraflar nəzəriyyəsinin, bul cəbrinin, kombinatorikanın elementlərini obyektlər arası münasibətləri tədqiq edir. Tələbələr xüsusilə düzgün riyazi anlayışlarının öyrənilməsinə, müxtəlif üsullarla isbatların tətbiqinə və diskret riyaziyyatın üsullarından istifadə etməklə optimal programların hazırlanmasına diqqət yetirməlidirlər. Qraflar nəzəriyyəsinin kiberkriminalistikada, şəbəkə təhlükəsizliyində tətbiqi praktik məşğələlərdə nəzərə alınmalıdır.</p>	5
14	<p>Veb təhlükəsizlik (Web security)</p> <p>Bu fənn çərçivəsində tələbələr veb tətbiqlərin çalışması prinsiplərini, onların brauzer programları tərəfindən vizuallaşdırılması məntiqini, serverlə əlaqə prinsiplərini öyrənirlər. Daha sonra veb tətbiqlər və veb xidmətlərdəki</p>	5

	<p>təhlükəsizlik boşluqlarının necə və haradan qaynaqalandığını, həmçinin o boşluqların/zəifliklərin necə aradan qaldırılmasına dair praktiki biliklərə yiyələnlərlər. Bununla yanaşı, vəb tətbiqlərdə təhlükəsizliyin təmin olunmasına dair qabaqcıl təcrübələr, geniş yayılmış boşluqlar/zəifliklər həmçinin boşluqların/zəifliklərin istismarına dair üsul və vasitələr öyrədilir.</p>	
15	<p>Ehtimal nəzəriyyəsi (Probability Theory)</p> <p>Ehtimal nəzəriyyəsi fənni kütləvi bircins hadisələrin ehtimal qanuna uyğunluqlarının öyrənilməsini, elmi və praktik nəticələr almaq üçün statistik verilənlərin toplanması və emalı üsullarının yaradılmasını tədqiq edir, tələbələr xüsusilə ehtimalın təriflərinin tətbiqlərinə, təsadüfi kəmiyyətlərin ədədi xarakteristikalarının hesablanması, müxtəlif teoremlərin tətbiqilə məsələ həllinə diqqət yetirməlidirlər.</p>	5
16	<p>İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin hüquqi aspektləri (Legal aspects of information security and cybersecurity)</p> <p>Bu fənn çərçivəsində informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində yaranan ictimai münasibətləri tənzimləyən hüquq normalarının tədrisi həyata keçirilir. Fənnin tədrisi zamanı inforasiya hüququnun əsasları, inforasiya təhlükəsizliyi və kibertəhlükəsizlikla bağlı normativ-hüquqi baza, inforasiya sahəsində əsas insan hüquq və azadlıqlarının mühafizəsi mexanizmləri, eləcə də, fərdi məlumatların, habelə dövlət sırrı təşkil edən və konfidensial inforasiyanın mühafizəsinin hüquqi aspektləri, kibercinayətkarlığa qarşı mübarizənin hüquqi mexanizmləri, həmçinin inforasiya müharibəsi/kibermüharibənin hüquqi aspektlərinin tədrisinə xüsusi diqqət yetirilməlidir.</p>	5
17	<p>İnformasiya təhlükəsizliyinin idarəedilməsi sistemləri (Information Security Management Systems)</p> <p>Kurs çərçivəsində tələbələr inforasiya Təhlükəsizliyinin idarəedilməsi Sistemlərinin (ITIS) aktuallığı, əsasları, planlaşdırılması və təşkil edilməsi üçün zəruri bilikləri alda edəcəklər. Bir təşkilatda fərqli idarəetmə sistemləri ilə ITIS-nin vəhdətini yaratmağa dair bacarıqlara yiyələnlərlər. Bununla yanaşı, tələbə ITIS üzrə əsasən ISO 27001, eləcə də fəaliyyət sahələrinin xüsusiyyətinə uyğun olaraq digər beynəlxalq standartların (ITIL, COBIT) təşkilatda tətbiq olunmasının aktuallığını, rolunu, prinsiplərini və üsullarını öyrənəcəklər.</p>	5
18	<p>Verilənlər bazalarının təhlükəsizliyi (Database security)</p> <p>Bu fənn çərçivəsində verilənlər bazalarına (VB) dair ilkin zəruri biliklərin verilməsi, daha sonra VB-nin layihələndirilmesi, qurulması və istismarı zamanı inforasiya təhlükəsizliyinin təmin olunmasının əsas prinsipləri tədris olunur. Həmçinin VB-də mümkün təhlükəsizlik boşluqları/zəifliklərinin aşkarlanması, qarşısının alınması üsul və vasitələri tədris olunmaqla müvafiq kiberrüçümlərə qarşı mübarizə tədbirləri, VB-də təhlükəsizlik auditinin üsul</p>	5

	<p>və vasitələri öyrədilir. Bununla yanaşı, bulud əsası və NoSQL tipli VB-lər barədə əsas məlumatlar və anlayışlar tədris olunur.</p>	
19	<p>Bulud təhlükəsizliyi (Cloud security)</p> <p>Bu fənnədə bulud texnologiyalarının nə olduğu, onların faydaları, ənənəvi xidmətlərdən fərqləri öyrədilir. Tələbələr bulud xidmətlərində təhlükəsizlik modelləri, riskləri araşdırmağı, onların qarşısının alınmasını, təhlükəsizliyə fərqli bucaqlardan yanaşmanı, təhlükəsizlik strategiyasının qurulması üçün lazımi bılık və bacarıqlara yiyələnirlər</p>	5
20	<p>Kriptoqrafiyanın əsasları (Basics of cryptography)</p> <p>Bu kurs çərçivəsində tələbələr ənənəvi kriptoqrafiyanın yaranması və inkişafına dair qısa tarixi, aktuallığını, tətbiq sahələrini və mövcud problemlərini, həmçinin müasir kriptosistemlər və şifrləmə üsulları ilə birlikdə kriptoqrafiyanın informasiya təhlükəsizliyinin hansı prinsiplərini necə təmin etdiyini öyrənlər. Kursda blok, axın və açıq açarlı şifrləmə alqoritmaları ilə yanaşı qabaqcıl kriptoqrafik alqoritmələr icmal edilir, bu alqoritmələrin praktiki tətbiqləri ilə əlaqəli məlumatlar verilir.</p>	5
21	<p>Nüfuzetmə sınaqlarının əsasları (Penetration testing)</p> <p>Bu fənn tələbələrə nüfuzetmə sınaqlarının üsul və vasitələrini, onun planlaşdırılması, hazırlanması və icra mərhələlərini öyrədir. Tələbələr laboratoriya şəraitində sistemlərdə boşluqların/zəifliklərin aşkar ediləsi məqsədilə şərti kiberhücumlar yerinə yetirməyi, sistemlərə fərqli yanaşmalarla baxmayı öyrənlər. Tələbələrə informasiya sistemlərindən aktiv və (və ya) passiv məlumat toplamaq üsulları öyrədilir, həmçinin tapılan boşluqlardan/zəifliklərdən istifadə edərək səlahiyyətləri yüksəltmək, təşkilata vurula biləcək mümkün ziyanın dərəcəsini ölçmək və əsas eləcə risk faktorlarını müəyyən etmək, onların qarşısının alınması, habelə nüfuzetmə sınağının nəticələri barədə hesabatların hazırlanması öyrənlər.</p>	8
22	<p>Elektronikanın əsasları və IoT təhlükəsizliyi (Basic of Electronics and IoT security)</p> <p>Bu fənn elektronika, mikrokontrollerlər və onların köməyi ilə yaradılmış cihazlara, xüsusilə IoT (əşyaların interneti) və onların istifadə etdiyi fərqli simli və simsiz şəbəkələr, həmin şəbəkələrin təhlükəsizliyi mövzularında bılıklər öyrədilir. IoT qurğuların istifadə etdiyi fiziki protokollar və əlaqə üsulları, həmçinin xəbərləşmə protokolları, onların güclü və zəif cəhətləri izah olunur. Bundan əlavə IoT qurğulara yönəlmüş informasiya təhlükəsizliyi məsələləri, onlara qarşı mümkün kiberhücumlar və kibermüdafə üsullarına aydınlaşdırılır.</p>	5

	Təhlükəsiz programlaşdırma (Secure programming) <i>Bu fənn program təminatının ilkin kodlarından qaynaqlanan təhlükəsizlik boşluqları, onların təbətini izah edir, bu boşluqların aradan qaldırılması üçün lazım olan bilikləri öyrədir. Kurs çərçivəsində tələbələrə program təminatının yardımından etibarən istismarınadək olan dövrə kodların təhlükəsizlik tələbərinə uyğunlaşdırılması üsul və vasitələri öyrəniləcək. Tələbələr kurs zamanı zəruri laboratoriya mühitinin qurulmasının əsaslarını və bu mühitdə statik (SAST) və dinamik (DAST) kod analizinin necə aparılacağına dair təcrübələri öyrəcəklər.</i>	
23	Rəqəmsal Kriminalistikanın əsasları (Digital Forensics fundamentals) <i>Bu fənn çərçivəsində təhlükəsizlik insidentlarının araşdırılması, eləcə də, rəqəmsal kriminalistikanın həyata keçirilməsi, rəqəmsal sübutların identifikasiyası, toplanılması, sənədləşdirilməsi, saxlanması, istifadə olunması, mühafizəsi və təqdim olunması sahəsində zəruri mövzuların tədrisi həyata keçirilir. Məhkəmə kompüter-texniki ekspertizasının/rəqəmsal kriminalistikanın anlayışı, növləri və prinsipləri, kriminalistik diaqnostika və tədqiqat prosesi, rəqəmsal kriminalistik taktika və texnika, rəqəmsal sübutların əldə olunması və təhlili üçün zəruri resurslar, eləcə də, rəqəmsal kriminalistikanın bəzi problemləri barədə biliklərin əldə edilməsi diqqətdə saxlanılmalıdır. Bununla yanaşı tələbələr təcrübədə açıq kodlu həllərin və eləcə də qabaqcıl istehsalçıların həllərini öyrənəcəklər</i>	5
24	Sənaye idarəetmə sistemlərinin təhlükəsizliyi (Security of industrial management systems) <i>Bu fəndə tələbələr kritik infrastrukturlar və onların əhəmiyyətini öyrənərək kritik infrastrukturlarda kibertəhlükəsizlik mövzuları ilə tanış olacaq. IT mühitində olmayan protokolları (modbus, DNP3, ICCP və s.), texnologiyaları (SCADA, PLC, DCS və s.) və OT (Sənaye idarəetmə sistemlərinin) mühitinin təhlükəsizliyinin təmin olunması üsul və vasitələrini öyrənəcəklər.</i>	8
25	Mülki müdafiə <i>Bu fənn çərçivəsində mülki müdafiənin əsasları, qüvvə və vasitələri, fəvqəladə hallar və onların xarakteristikaları, fəvqəladə hallarda əhalinin mühafizəsi, əhalinin mülki müdafiə üzrə maarifləndirilməsi, fəvqəladə halların nəticələrinin aradan qaldırılması yolları haqqında məlumat verilməli, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək, fəvqəladə hallarda sənaye obyektlərinin işinin dayanıqlığının əsasları və qiymətləndirilməsinə dair məlumat verilməlidir.</i>	5
26		
	Cəmi	120
	Ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən seçmə fənlər	
	Cəmi	60
	Təcrübə	

Təcrübə	30
Cəmi	30
Kreditlərin yekun sayı	240

Qeyd: İxtisas fənlərinin ardıcılıq sırası Əlavə 1-də tövsiyə edilmişdir. Ali təhsil müəssisəsi tərəfindən müəyyən edilecek seçmə fənlərə dair tövsiyyələr Əlavə 2-də öz əksini tapmışdır.

4. Tədris və öyrənmə

- 4.1. Tədris və öyrənmə mühiti elə təşkil olunmalıdır ki, tələbələr təhsil programında nəzərdə tutulan təlim nəticələrini əldə edə bilsinlər.
- 4.2. Tədris və öyrənmə metodları müvafiq sənədlərdə (məsələn, müəllimin sillabusunda və s.) təsvir edilməli və ictimaiyyətə (məsələn, universitetin veb səhifəsində, programın broşurlarında və s.) açıq olmalıdır.
- 4.3. Tədris və öyrənmə metodları innovativ təhsil təcrübələri nəzərə alınaraq davamlı şəkildə nezərdən keçirilməli və təkmilləşdirilməlidir. Tədris və öyrənmə metodlarının müntəzəm şəkildə təkmilləşdirilməsi universitetin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.
- 4.4. Təlim prosesində fərqli tədris metodlarından istifadə edilməlidir. Bu metodlar tələbəyönümlü yanaşmanı və tələbələrin təlim prosesindəki fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək tədris və öyrənmə üsullarına aşağıdakıları nümunə olaraq göstərmək olar:
 - mühazirələr, seminarlar, təcrubi tapşırıqlar;
 - təqdimatlar və müzakirələr, debatlar;
 - müstəqil iş/araşdırma (məsələn, təcrubi nümunələrlə iş, təcrubi layihələrdə birbaşa iştirak);
 - layihələr;
 - problemlərə əsaslanan tədris;
 - sahə işləri;
 - rol oyunları;
 - hesabatlar;
 - qrup qiymətləndirməsi;
 - ekspert metodu;
 - video və audio konfrans texnologiyaları;
 - video və audio mühazirələr;
 - distant təhsil;
 - simulyasiyalar;
 - və s.

Qeyd: sadalanan metodlar ixtisasın xüsusiyyətindən asılı olaraq seçilə və (və ya) dəyişdirilə bilər.

- 4.5. Təhsildə nəzəriyyə və praktiki təlim arasında tarazlıq gözlənilməlidir. Əsas diqqət əmək bazarının dəyişən ehtiyaclarına uyğun olaraq praktiki bacarıqların gücləndirilməsinə yetirilməlidir.
- 4.6. Təhsil programı tələbələrin müstəqilliyini dəstəkləməli və ömürboyu təlim konsepsiyasını inkişaf etdirməlidir. Təhsil prosesinin sonunda tələbə hər hansı istiqamətdə müstəqil işləyə bilməli və təhsilini ömürboyu davam etdirməyi bacarmalıdır.

5. Qiymətləndirmə

- 5.1. Qiymətləndirmə elə təşkil olunmalıdır ki, tələbələrin gözlənilən təlim nəticələrini, bacarıqları əldə etmələri səmərəli şəkildə ölçüle bilinsin. Bu, əldə olunan irəliləyişi monitoring etməyə, təhsil proqramlarının nəticələrinə hansı dərəcədə nail olunduğunu qiymətləndirməyə, eləcə də tələbələrlə fikir mübadiləsinə şərait yaratmağa və təhsil proqramlarının təkmilləşdirilməsi üçün ilkin şərtlərin formalasdırılmasına yardım etməlidir.
- 5.2. Qiymətləndirmə üsulları müvafiq sənədlərdə (məsələn, fənn programında, sillabusda və s.) təsvir edilməli və hamı üçün açıq olmalıdır (məsələn, universitetin vəb səhifəsində, proqramın broşurlarında və s.). Fənni tədris edən müəllim fənn üzrə qiymətləndirmə üsullarını müəyyən etməlidir. Bunun üçün **Əlavə 3-dəki cədvəldən istifadə** edilməlidir.
- 5.3. Qiymətləndirmə üsulları innovativ tədris təcrübələri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Qiymətləndirmə üsullarının müntəzəm şəkildə yenilənməsi ali təhsil müəssisəsinin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.
- 5.4. Tədris prosesində fərqli qiymətləndirmə üsullarından istifadə edilməlidir. Bu üsullar tələbəyönümlü yanaşmanı və tələbələrin təlim prosesindəki fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək qiymətləndirmə üsullarına nümunələr:
 - yazılı tapşırıqlar;
 - bilik və bacarıqlara dair testlər, kompüter əsaslı testlər;
 - şifahi təqdimatlar;
 - sorğular;
 - açıq müzakirələr;
 - təcrübə hesabatları, sahə işləri hesabatları;
 - təcrübədə, laboratoriyada müşahidələrə əsasən bacarıqların qiymətləndirilməsi;
 - layihə işlərinə dair hesabatlar;
 - portfolionun qiymətləndirilməsi;
 - frontal sorğu;
 - qrup şəklində və özünü qiymətləndirmə;
 - və s.

Qeyd: sadalanan üsullar fənnin xüsusiyyətindən asılı olaraq seçilə və (və ya) dəyişdirilə bilər.

- 5.5. Təlim nailiyyətlərinin qiymətləndirilməsində istifadə olunan üsullar aydın müəyyənləşdirilmiş meyarlara əsaslanmalıdır və təhsil müddətində tələbənin əldə etdiyi bilik, bacarıq və qabiliyyət səviyyəsini düzgün və etibarlı şəkildə müəyyən etməyə imkan verməlidir. Təlim nəticələrinin qiymətləndirilməsi zamanı müəllimlər şəffaflıq, qərəzsizlik, qarşılıqlı hörmət və humanistlik prinsiplərini rəhbər tutmalıdır.
- 5.6. Tələbelərə müəllimlərə/qiymətləndiricilərə təhsillərinin bütün aspektlərini, o cümlədən qiymətləndirmə prosesini müzakirə etmək imkanı verilməlidir. Ali təhsil müəssisəsi müvafiq qaydalara uyğun olaraq qiymətləndirmə prosesi, yaxud qiymətlə bağlı apelyasiya prosedurlarını müəyyən etməlidir.
- 5.7. Akademik etika təhsil prosesində önemli yer tutur. Tələbelərə akademik dürüstlüyü riayət etmək, plagiarism problemini anlamaq öyrədilir. Onlar intellektual əməyin əqli mülkiyyət hüquqları barəsində məlumatlandırılmalıdır.

6. Proqramın və hər bir fənnin təlim nəticələri

- 6.1. Təhsil programının təlim nəticələri, eləcə də hər bir fənnin təlim nəticələrinin müəyyənləşdirilməsi və hər bir fənnin sillabusunun hazırlanması ali təhsil müəssisəsinin/akademik heyətin səlahiyyətindədir.
- 6.2. Təhsil programının Təlim nəticələri və fənlərin təlim nəticələri **Əlavə 4**-də əks olunmuşdur. Seçmə fənlərin təlim nəticələri ali məktəb tərəfindən müəyyənləşdirilir. Təlim nəticələri matrisində (**Əlavə 5**) fənlərlə təlim nəticələri arasındaki əlaqə əks olunmuşdur.
- 6.3. Təhsil Programının cəmiyyətin və əmək bazarının dəyişən ehtiyaclarına cavab verən nəzəri və praktiki məzmunu təmin etməsi məqsədilə cari təhsil programı və fənlərin sillabusları müntəzəm şəkildə yenilənməlidir.

7. İnfrastruktur və kadr potensialı

- 7.1. Təhsil Programının tədris, öyrənmə və qiymətləndirmə prosesi ali təhsil müəssisəsinin aşağıdakı infrastruktura malik olmasını zəruri edir:
 - tədris planında nəzərdə tutulan fənlər üzrə dərslərin aparılması, praktiki və laboratoriya dərslerinin keçirilməsi üçün müvafiq program təminatı və internete çıxışla təmin edilmiş kabinetlər, laboratoriyalar, kompüter sinifləri;
 - müvafiq layihə və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün tələbə və müəllimlərin müasir fiziki avadanlıqla və ya simulyatorlarla təchiz olunmuş maddi-texniki bazaya, o cümlədən müstəqil tədqiqat apara bilmələri üçün fərdi qurğularının ali təhsil müəssisəsinin lokal şəbəkəsinə, internete, əidiyyəti informasiya bazalarına, elektron kitabxanalara, axtarış sistemlərinə çıxışı təmin edilməlidir.
- 7.2. Ali təhsil müəssisələrinin professor-müəllim heyəti, bir qayda olaraq, elmi dərəcəyə malik olur. O cümlədən dövlət, özəl müəssisələrdən və digər təşkilatlardan müvafiq təcrübəsi olan mütəxəssislər tədrisə cəlb oluna bilərlər.

8. Təcrübə

- 8.1. Təcrübə tələbənin nəzəri biliklərinin praktikada tətbiqi, eləcə də peşə bacarıqlarının gücləndirilməsi baxımından önemlidir.
- 8.2. Təcrübə özəl şirkətdə, dövlət müəssisəsində, tədqiqat laboratoriyasında (eləcə də universitet, AMEA, özəl yerli, yaxud beynəlxalq təşkilat və şirkətlər və s.) təşkil oluna bilər.
- 8.3. Təcrübədən önce ali təhsil müəssisəsi və təcrübə təşkil olunacaq şirkət/müəssisə/laboratoriya arasında müqavilə imzalanmalıdır. Eyni zamanda, tələbənin fərdi müraciəti əsasında onun ixtisasına uyğun digər şirkət/müəssisə/laboratoriyyada, o cümlədən xaricdə təcrübə keçməsinə icazə verilir. Müqavilədə şərtlər, tələbələrin hüquq və öhdəlikləri və digər zəruri təfərruatlar əks olunur.
- 8.4. Təcrübə tələbənin təcrübə keçdiyi təşkilatda hazırladığı hesabat əsasında ali təhsil müəssisəsi tərəfindən qiymətləndirilir.

9. Kurs layihələri

- 9.1. Tələbələr hər il ali təhsil müəssisəsi tərəfindən müəyyən olunmuş bir fənn üzrə kurs layihəsi yerinə yetirirlər.
- 9.2. Bu kurs layihələri fərdi və ya qrup şəklində hazırlanıa bilər.
- 9.3. Kurs layihələri "İnformasiya Təhlükəsizliyi" sahəsinə aid praktiki əhəmiyyət kəsb edən mövzulara dair olmalıdır.

10. Məşgulluq və ömürboyu təhsil

- 10.1. "İnformasiya təhlükəsizliyi" ixtisası üzrə təhsil alan məzunlar dövlət və özəl sektorda informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində bir sıra peşələr üzrə çalışma bilərlər. Əlavə 6-də bu peşələrin və rolların bir qisminin adları nümunə (təsviyə) kimi qeyd edilmişdir.
- 10.2. Ali təhsil müəssisəsi Təhsil Proqramının məzunlarının məşgulluğuna dair müntəzəm sorğular keçirməli, vakant iş yerlərinə dair məlumatları öz vəb səhifəsində yerləşdirməli və əmək yarmarkaları təşkil etməlidir.
- 10.3. Ali təhsil müəssisəsi tələbələrin məşgulluq səviyyəsini artırmaq məqsədilə ustad dərsleri və/va ya seminarları keçmək üçün əmək bazarının nümayəndələrini dəvət edə bilər.
- 10.4. Bu Təhsil Proqramının məzunları təhsillərini aşağıdakı ixtisaslar üzrə magistratura səviyyəsində davam etdirə bilərlər:
 - 060509 - Kompüter elmləri
 - 060631 - Kompüter mühəndisliyi
 - 060632 - İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
 - və digər müvafiq ixtisaslar üzrə
- 10.5. Təhsil müddətində əldə olunan bılık, bacarıq və yanaşmalar məzunların müstəqil şəkildə ömürboyu təhsil almaları üçün ilkin şərtlərdəndir.

İxtisas fənlərinin tədrisi ardıcılığı

Fənlərin adı	Kreditlərin sayı
1 tədris ili 1-ci semestr	
Riyazi analiz	6
İnformasiya təhlükəsizliyinin əsasları	6
Programlaşdırmanın əsasları	6
1-ci tədris ili 2-ci semestr	
Xətti cəbr	6
Şəbəkələrin əsasları	6
Kibertəhlükəsizliyin əsasları	6
2-ci tədris ili 1-ci semestr	
Diskret riyaziyyat	5
Əməliyyat sistemləri	5
Şəbəkələrin təhlükəsizliyi	5
2-ci tədris ili 2-ci semestr	
Web təhlükəsizlik	5
İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin hüquqi əsasları	5
Ehtimal nəzəriyyəsi	5
3-cü tədris ili 1-ci semestr	
İnformasiya təhlükəsizliyinin idarəedilməsi sistemləri	5
Verilənlər Bazalarının təhlükəsizliyi	5
Bulud təhlükəsizliyi	5
Mülki müdafiə	3
3-cü tədris ili 2-ci semestr	
Kriptoqrafiyanın əsasları	5
Nüfuzetmə sınaqlarının əsasları	8
Elektronika və IoT cihazların təhlükəsizliyi	5
4-cü tədris ili 1-ci semestr	
Təhlükəsiz programlaşdırma	5
Rəqəmsal kriminalistikanın əsasları	8
Sənaye idarəetmə sistemlərinin təhlükəsizliyi	5

Təvsiyə olunan seçmə fənlər

1. Təhlükəsizlik avadanlıqları
2. Data-mərkəzi əməliyyatlarının əsasları
3. Korporativ şəbəkə (informasiya) sistemlərinin təhlükəsizliyi
4. Zərərverici program vəsítələrinin təhlili (Malware analysis)
5. Maşın öyrənməsi
6. Rəqəmsal təsvir və video emalın əsasları (Fundamentals of digital image and video processing)
7. Tətbiqi statistika və data analitikası
8. Paralel və paylanmış hesablamalar
9. Qraflar nəzəriyyəsi
10. Mobil və simsiz avadanlıqların təhlükəsizliyi
11. VoIP sistemlərinin təhlükəsizliyi
12. Blokçeyn texnologiyaları
13. Ədədi üsullar
14. Rəqəmsal transformasiya
15. Sistem proqramlaşdırması
16. Data mədənçiliyi
17. Sistem dizaynı
18. Proqram təminatı üzrə layihə menecmenti
19. Proqram mühəndisliyi
20. C proqramlaşdırma dili
21. Mobil qurğular üçün proqramlaşdırma
22. Veb proqramlaşdırma
23. Mobil qurğularda tədqiqatlar
24. Alqoritmərin qurulması və analizi
25. Bulud texnologiyaları
26. Sosial şəbəkə analizi
27. Sosial mühəndislik

Fənnin təlim nəticələrinə nail olmaq məqsədilə istifadə olunan
təlim və öyrənmə metodları və qiymətləndirmə üsulları

Fənnin adı	Təlim nəticələri	Hər bir təlim nəticəsi Üçün istifadə olunan təlim və öyrənmə metodları	Hər bir təlim nəticəsi üçün istifadə olunan qiymətləndirmə üsulları

Təhsil Proqramı və fənlər üzrə təlim nəticələri

Ali təhsil müəssisəsi Təhsil Proqramı və hər fənn üzrə gözlənilən təlim nəticələrini müəyyən etməlidir.

Təhsil Proqramının təlim nəticələri (PTN)

PTN 1 - Azərbaycanın müasir dövlətçilik ənənələrinin yaranması, formallaşması və inkişafını bilməlidir, müasir Azərbaycan dövlətçiliyinin formallaşmasında siyasi və ideoloji, iqtisadi və texnoloji, elmi və mədəni amillərin rolunu təhlil və tədqiq etməyi bacarmalıdır. Müasir dünyada Azərbaycan dövlətinin yeri və rolunu sistemli təhlil etməyi bacarmalıdır.

Azərbaycanın kibernetika, tətbiqi riyaziyyat, informasiya və kommunikasiya texnologiyaları sahələrində inkişaf tarixinə, bu sahələrdə elm təhsil və sənaye ənənələrinə və potensialına, dünya səviyyəli mütəxəssislərinin peşə fəaliyyətinə aid məlumatlı olmalıdır.

Azərbaycan dilində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı bacarıqlarına yiylənəlməlidir.

Xarici dillərdən birində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı, şifahi və yazılı ünsiyyət bacarıqlarına malik olmalıdır.

"İnformasiya təhlükəsizliyi" ixtisasının məqsədi və vəzifələrini, digər ixtisas sahələri ilə qarşılıqlı əlaqəsini, dövlət və özəl sektordakı tələbatın vacibliyini, gələcək perspektivlərini bilməlidir.

Mühəndislik etikasının vacibliyi, bu ixtisasla əlaqədar öyrənilən biliklərin yalnız qanunvericilik və etik normalar çərçivəsində, peşə səlahiyyətlərinə uyğun tətbiq olunmasının vacibliyini bilməlidir.

PTN 2 - Ədədi və yiylan ardıcılıqlar, funksiyanın limiti və kəsilməzliyi, funksiyanın törəməsi, birdəyişənli funksiyanın ekstremumları, qeyri-müəyyən integral, müəyyən integral, ədədi və qüvvət sıraları, çoxdəyişənli funksiyanın limiti, xüsusi törəmələri və diferensialı haqqında biliklərə malik olmalıdır.

Matris anlayışı, matrislər üzərində əməllər və matrisin transponirə edilməsi, iki və üçtərtibli determinantların hesablanması, iki matrisin hasilinin determinantı. Tərs matris və onun varlığı, n-ölçülü vektorlar fəzası, vektorların xətti asılılığı, matrisin ranğı, xətti cəbri tənliklər sistemi, çoxhədilər və onlar üzərində əməllər, Çoxhədlinin kökü, Hörner sxemi, kvadratik formalar haqqında biliklərə malik olmalıdır.

Məntiq cəbrinin elementar funksiyaları, onların xassələri, onlar üzərində əməliyyatlar, ikili funksiya, ikilik prinsipi, qraf anlayışı, qrafın həndəsi ifadəsi, əlaqəli, alt, tam, izomorf və homomorf qraflar, istiqamətlənmış, istiqamətlənməmiş və qarşıq qraf, hamar və bircins qraf, kodlaşdırma, dekodlaşdırma, qarşılıqlı birqiyətli dekodlaşdırma, əlifba və müntəzəm kodlaşdırması, kodun seçilməsi, maneələr mənbəyi, birqiyətli dekodlaşdırma meyari haqqında biliklərə malik olmalıdır.

Ehtimal nəzəriyyəsinin predmeti, klassik ehtimal. Kombinatorikanın elementləri, Kolmoqorov aksiomları. Ehtimalın xassələri. Həndəsi ehtimal, entropiya və informasiya miqdarı, Bernulli sxemi, ehtimal paylaşılması, diskret paylaşma, təsadüfi kəmiyyətin ədədi xarakteristikaları, riyazi gözləmə,

dispersiya, Markov ve Çebişev bərabərsizliyi, asimmetriya əmsali, kovariyasiya və korrelyasiya əmsali, böyük ədədlər qanunu haqqında biliklərə malik olmalıdır.

PTN 3 - İformasiya sistemlərinin preventiv mühafizəsi, informasiya təhlükəsizliyi risklərini minimallaşdırma, təhdidlərin və zəifliklərin aşkarlanması, fəsadların qabaqlanması üçün bilik və bacarıqlara yiyələnməlidir.

İformasiya təhlükəsizliyinin əhatə sahəsini ("scope") müəyyən etmə, informasiya aktivlərinin və informasiya proseslərində istifadə olunan aktivlərin, onlara aid funksionallığın uçotunu aparmağı, İformasiya təhlükəsizliyinin idarəetmə siyasetini və riskləri, incidentləri, IKT-xidmətləri və İKT-layihələri idarəetmə alt-siyasətlərini müəyyən etməyi bacarmalıdır.

Mühafizə olunan, o cümlədən mühafizə aləti olan aktivlərə informasiya təhlükəsizliyi üzrə tələbləri, informasiya təhlükəsizliyini ölçmə göstəricilərini (metrikaları) müəyyənetmə bacarıqlarına yiyələnməlidir.

Təhdidlərdən törənə bilən incidentləri (informasiya təhlükəsizliyinə) və fəsadları (fəaliyyət davamlılığına), onların ciddilik dərəcələrini müəyyənetməyi bilməlidir.

Kiber kəşfiyyat ("cyber-intelligence"), o cümlədən təhdidləri, onlara aid cəhdleri və hazırlıqları və onlara aid qabaqlayıcı eks-tətbirləri müəyyənetmə bacarıqlarına yiyələnməlidir.

Kriptoqrafiya xidmətləri göstərmə (təvsiyə xarakterli), informasiya təhlükəsizliyini idarəetmənin auditi və dəyərləndirmə, İformasiya təhlükəsizliyini idarəetmə siyasetinə uyğun local (korporativ) normativ hüquqi aktların layihələrini, təlimatları, praktiki icra kitabçalarını ("playbook'ları) hazırlanmağa bacarmalıdır.

PTN 4 - İformasiya təhlükəsizliyi incidentlərinin aşkarlanması üçün incident menecmentin, o cümlədən fasilesiz monitoringlərin, mütəmadi auditlərin, ekspertizaların və digər nəzarət mexanizmlərinin təşkili üçün bilik və bacarıqlara yiyələnməlidir.

İformasiya təhlükəsizliyi üzrə struktur vahidinə – Təhlükəsizliyin monitoring əməliyyatları mərkəzinə ("SOC, Security Operation Centre") aid proseslərin icrasını təmin etməyi bacarmalıdır.

Mühafizə olunan aktivlərdə informasiya təhlükəsizliyi hadisələrini müəyyənetmə və qiymətləndirməni, informasiya təhlükəsizliyi incidentini aşkaretmə, incidentlərin ciddilik dərəcələrini, fəsadların növlərini və dərəcələrini müəyyənetmə usullarını bilməlidir.

Kiber-tədqiqat/kriminalistika və sübutları/dəlilləri toplama ("cyber-forensics" & "collection of evidence/findings"), onların təhlükəsizliyi tələblərini təminetmə barədə məlumatlı olmalıdır.

PTN 5 - İnfomasiya təhlükəsizliyi incidentlərinə cavab vermə məqsədilə zəifliklərin aradan qaldırılması üçün mühafizə olunan aktivlərdə konfiqurasiyaların və dəyişikliklərin idarə olunmasına aid bilik və bacarıqlara yiyələnməlidir.

İnfomasiya təhlükəsizliyi incidentlərinə əks-cavab üçün uyğun olan variantı (bloklama, bərpaetmə, dəyişiklik aparma, yeniləmə, təkmilləşdirmə, ehtiyat varianta keçmə, əvvəlki vəziyyətə geri qaytarma) seçmə və müvafiq "playbook"ları formalaşdırma, tətbiqetmə və ya böhran halarında kənardan dəstək üçün müraciət etmə üsullarını bilməlidir.

İnfomasiyanı mühafizə vasitələri olan program-texniki servislərinə ("control"lарına) inzibatçılıq etmə barədə məlumatlı olmalıdır.

PTN 6 - İnfomasiya təhlükəsizliyi həllərinin planlaşdırılmasına və tətbiq edilməsinə, bu həllərin IKT vasitələrinin təməlindən təyin olunmuş mükəmməllik və etimadlılıq səviyyələrinə uyğun layihələndirilməsinə, inkişafına, işlənib hazırlanmasına və tətbiq edilməsinə, bu sahədə layihə menecmentinə aid bilik və bacarıqlara yiyələnməlidir.

İnfomasiya təhlükəsizliyinin ehətə sahəsində mühafizə olunan, o cümlədən mühafizə aləti olan IKT məhsuluna (o cümlədən program təminat vasitələrinə, elektronika, elektrotexnika, telekommunikasiya və digər texniki təminat vasitələrinə) tələbatı ("request for proposal, RFP") müəyyəyetmə və sənədləşdirməni bacaramalıdır.

İKT məhsulunun təyinat yerinin texniki tələblər toplusuna aidiyəti standartlara uyğunluğunun analizini (məsələn "GAP analysis" metodunu ilə) apara bilməlidir.

İKT məhsulunun yaradılmasına yanaşma ("Waterfall" – kaskadlı yanaşma / "Agile" – iterativ yanaşma və s.) metodlarından xəbərdar olmalıdır, müvafiq yanaşma üçün uyğun metodologiyani ("Scrum", "Lean", "XP") seçmək üçün lazımi biliklərə yiyələnməlidir.

İKT məhsuluna texniki tələbləri ("statement of requirements, SOR") və texniki tapşırıqları/ şərtləri ("terms of reference, TOR") müəyyəyetmə və sənədləşdirmə, IKT məhsulunun verifikasiya testlərini təminetmə, o cümlədən texniki tələblərin və texniki tapşırıların/ şərtlərin həyata keçirildiyini yoxlama və sənədləşdirmə mexanizmlərini bilməlidir.

"Azərbaycan tarixi" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - Azərbaycanın müasir dövlətçilik ənənələrinin yaranması, formalaşması və inkişafını bilir.

FTN 2 - Azərbaycan dövlətçiliyi qədim və orta əsrlər dövründə və XV-XVIII əsrlərdə Azərbaycan xalqı tərəfindən Şərqdə böyük imperiyaların yaradılması haqqında bilikləri nümayiş etdirir.

FTN 3 - Müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında siyasi, ideoloji, iqtisadi, mədəni amillərin rolunu təhlil və tədqiq etməyi bacarır.

FTN 4 - XIX əsrin ilk onilliklərində Azərbaycan dövlətçiliyinin itirilməsi və onun siyasi, iqtisadi, sosial neticələri, Azərbaycanda milli dövlətçilik uğrunda mübarizə, Azərbaycan xalq cumhuriyyətinin yaradılması-birinci respublika dövrü, ikinci Respublika, Azərbaycan dövlətçiliyi Sovet imperiyası dövründə, XX əsrin 80-ci illərin ikinci yarısında müstəqillik uğrunda mübarizənin başlanması və müstəqil dövlətçiliyin bərpasına dair biliklərə yiyələnib

FTN 5 - Müasir dünyada Azərbaycan dövlətinin yeri və rolunu sistemli təhlil etməyi bacarır.

FTN 6 - Müasir dövlətçiliyin qorunması üçün təhlükəsiz beynəlxalq şəraitin yaradılması, dövlətimizin ərazi bütövlüyünün bərpası uğrunda mübarizə, Azərbaycanın Qafqazda lider dövlətə çevrilməsi haqqında biliklərə yiyələnib.

"Azərbaycan dilində işgüzar və akademik kommunikasiya" fənni üzrə təlim nəticələri (FTN)

- FTN 1 - Azərbaycan dilinin tarixi, onun inkişafı və zənginləşdirilməsi yollarını bilir.
FTN 2 - Tarixin müəyyən dövrlərində dilimizin düşmən qüvvələrinin təzyiqinə, təcavüzüne məruz qalmasını, lakin xalqımızın milli birliyi, milli qururu sayesində onun qorunmasına müvəffəq olmasını və bu işdə görkəmli sərkərdələrin, dövlət xadimlərinin xidmətlərini bilir.
FTN 3 - Azərbaycan dilində ixtisas üzrə elmi məlumatları təhlil edir, şifahi və yazılı təqdimatlar hazırlayıır.
FTN 4 - Azərbaycan dilində akademik və işgüzar natiqlik bacarığını nümayiş etdirir.
FTN 5 - Azərbaycan dilinin özünəməxsusluğunu qorumağı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağı, onlarla ünsiyyət qurmağı bacarır.
FTN 6 - Azərbaycan dilinin təmizliyi uğrunda mübarizə aparmağı, dili yad ünsürlərdən qorumağı, onu yaşatmayı bacarır.

"Xarici dildə işgüzar və akademik kommunikasiya" fənni üzrə təlim nəticələri (FTN)

- FTN 1 - İxtisası üzrə xarici dillərdən birində oxuduğu elmi məqaləni təhlil edir, onların xülasəsini hazırlaya bilir.
FTN 2 - Xarici dilin grammatik, leksik, semantik strukturlarını analiz etməyi bacarır.
FTN 3 - Beynəlxalq arenaya çıxaraq öz xalqının milli-mənəvi dəyərlərini, qazandığı nailiyetləri başqalarına çatdırmağı bacarır.
FTN 4 - Xarici dildə fikir və təcrübə mübadiləsini aparır, işgüzar kommunikasiya yaradır.
FTN 5 - Xarici dildə texniki ədəbiyyatdan yararlana bilir, xarici həmkarlar üçün texniki sənədləşmələri, təqdimatları hazırlaya bilir.
FTN 6 - Xarici dil bacarığına malik olmaqla, komandada işləmək, şəxslərarası ünsiyyət səriştəliyini formalasdırır.

"Psixologiya" fənni üzrə təlim nəticələri (FTN)

- FTN 1 - Psixologyanın predmeti və metodları, psixologyanın eimlər sisteminde yeri və onun əsas sahələri, psixoloji fikrin əsas inkişaf istiqamətləri haqqında biliklər əldə etmək.
FTN 2 - İnsan psixikasının quru-luşu, davranışın tənzimində şüurun və şüursuzluğun rolu, davranış və fəaliyyətin motivasiyası və psixi tənzimi haqqında təsəvvürə malik olmaq.
FTN 3 - Psixologiya elminin əsas kateqoriya və anlayışları, psixi olanın idraki, emosional-iradi, motivasyon sahələri, şəxsiyyət, şəx-siy-yətin inkişafı və formalaşması xüsusiyyətləri, təfəkkür, ünsiyyət və fəaliyyət, temperament, xarakter və qabiliyyətlər, təhsil və özünüinkışaf problemi haqqında biliklərə malik olmaq.
FTN 4 - Peşəkar və problemlı təlim situasiyalarının təhlilini aparmağı, profes-sio-nal ünsiyyəti və qarşılıqlı təsiri, fərdi və birgə qərar qəbulunu, refleksiyanı təşkil etməyi bacarmaq.
FTN 5 - İnsanların şəxsi və fərdi-psixoloji xüsusiyyət-lərinin, eləcə də onların idraki və professional fəaliyyət üslubunun diaqnos-tika-sını aparmağı bacar-maq.
FTN 6 - Əldə edilmiş bilikləri ister təhsildə pedaqoji sahədə, sənaye və ticarət sahəsində, əstərsə də hüquqazidd davranışla mübarizə və s. sahələrdə müxtəlif psixoloji xarakterli praktik problemlərin həllində və qərarların qəbul edilməsində tətbiq etmək

"Sosiologiya" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - Sosial və peşə problemlərinin həllində sosial, humanitar və iqtisadi elmlərin əsas prinsip və metodlarından istifadə etməyi bacarmaq. Sosial sahənin və idarəetmənin inkişafında qlobal, milli və regional xüsusiyyətləri və müasir şəraitini nəzərə almaq.

FTN 2 - Sosial həyatdakı problemlərə münasibətdə müstəqil düşünmə və tənqididə təhlil bacarıqlarını formalaşdırmaq.

FTN 3 - Cəmiyyətin istənilən sferasında yaranan problemlərin üzə çıxarılması və onların daha adekvat həlli yollarının axtarılması səriştəsinə yiyələnmək.

FTN 4 - Sosioloji tədqiqatların həyata keçirilməsi və nəticələrinin təhlil edilməsi texnikasına yiyələnmək.

FTN 5 - Müxtəlif sosial qrupların sosial həyatı, rıfahı və sosial sahədə davranış xüsusiyyətlərini bilmək. Milli-mədəni məkanın xüsusiyyətlərini və müxtəlif milli, cins, yaş qruplarının və sosial qurumların fəaliyyətlərini sosial layihə obyekti kimi tətbiq etməyi bacarmaq.

FTN 6 - Sosioloji biliklərin əsaslarını peşə və peşə fəaliyyətlərində və müxtəlif sosial hadisələrin təhlilində yaradıcı şəkildə tətbiq etmək.

"Hüququn əsasları" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - Hüququn anlayışı, mahiyyəti, funksiyaları, əlamətləri, mənbələri, eləcə də hüquq sisteminin konstitusiya əsasları barədə ümumi biliklər əldə etməlidir.

FTN 2 - Hüququn fəaliyyətinin əsas qanunauyğunluqlarının, onun dövlətə və digər sosial institutlarla qarşılıqlı əlaqələrinin, həmçinin suveren Azərbaycan Respublikasında əsas inkişaf tendensiyalarının dərki vərdişlərini inkişaf etdirməlidir.

FTN 3 - Azərbaycan Respublikasının konstitusiya quruluşu, insan və vətəndaşın konstitusion hüquqi statusu, əsas hüquqları, azadlıqları və vəzifələrini öyrənməlidir.

FTN 4 - Hüququn ictimai münasibətlərin effektiv hüquqi nizam-layi-cisi kimi sosial dəyərinin dərkina, hüquq pozuntuları ilə müba-ri-zə-yə, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının mühafizəsinə yönəlik hüquq düşüncəsini formalaşdırılmalı, tələbələrin Qanunun alılıyinin ciddi şəkildə gözlənilməsi əsasında professional vəzifələrinin icrasına yönəndirilməsi.

FTN 5 - Hüquq normasının və normativ-hüquqi aktların anlayışı və əlamətlərini bilməli, Azərbaycan Respublikası qanunvericiliyinin timsalında hüquq normalarının təsnifatı və növlərini öyrənməli, Azərbaycan Respublikası Konstitusiyasına görə normativ hüquqi aktların sistemi barədə biliklər əldə etməlidir.

FTN 6 - Hüquqauyğun davranışın, hüquq pozuntusunun və hüquq məsuliyyətinin anlayışı və əsas cəhətlərini bilməli, hüquq məsuliyyətinin növləri, hüquq məsuliyyətinə cəlb etmə, habelə hüquq məsuliyyətindən azad etmə əsasları barədə zəruri biliklərə yiyələnməlidir.

"Mühəndis etikası" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - Etik və qeyri-etik vəziyyətləri ayırd edə bilmək və dilemma şəraitində əxlaqi mühakimə irəli sürməyi bacarır.

FTN 2 - İctimaiyyətin təhlükəsizliyini, sağlamlığını və rıfahını hər şeydən üstün tutmayı anlayır.

FTN 3 - Yalnız öz səlahiyyətləri üzrə xidmətlər göstərməyin vacibliyini bilir.

FTN 4 - İşəgötürən və ya müştəri üçün sadıq nümayəndə kimi davranışının başa düşür.

FTN 5 - Peşənin şərəfini, nüfuzunu və faydalılığını artırmaq üçün özlərini şərəflə, məsuliyyətli, etik və qanuni şəkildə aparmağı bilir. Peşə xidməti zamanı yalnız qanuni və etibarlı mənbələrdən istifadə etməli olduğunu bilir.

FTN 6 - Sosial təcrübələrdə və məlumat toplanması zamanı etika və şərəf kodeksini rəhbər tutmağın vacibliyini bilir.

"Kritik düşünmə" fənn üzrə təlim nəticələri (FTN)

FTN 1 - Mümkün olan seçimlərdən ən optimalını seçmə bacarığı əldə edilir.
FTN 2 - Problemin həllinə sistemli və davamlı yanaşlığı öyrədir.
FTN 3 - Digərlərinin fikirlərinə dözümlü olmayı və onlara öz fikrini bildirməyə imkan verməyi öyrədir.
FTN 4 - Düşüncəli, vaxtında və məlumatlı mühakimə yürütməyə çalışmaq vərdişi qazandırır.
FTN 5 - Fakta söylənəcək düşüncə ilə əldə edilən nəticələrə etibar etməyi və nəticələri proqnozlaşdırmaq məqsədi ilə problemlərə yanaşma bacarığını formalasdırır.
FTN 6 - Məsələnin və ya problemin təhlilindən məntiqi nəticə çıxarmaq bacarıq və üsullarını öyrədir.

"Sahibkarlığın əsasları və biznesə giriş" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - Sahibkarlığın əsas iqtisadi-hüquqi institutlarını, biznes-planlaşdırmanın əsas aspektlərini və sahibkarlıq niyyətinin işlənilməsini, sosial-iqtisadi alətlərin sahibkarlıqda fəal surətdə istifadə olunmasını bilmek.
FTN 2 - Biznes planın hazırlanması, müəssisənin qurulması, biznesdə tərəfdəşliq əlaqələrinin qurulması, optimal təşkilati strukturunun və biznesin xüsusiyyətlərinə uyğun infranstrukturun müəyyənləşdirilməsini bacarmaq. Biznesin effektiv idarəedilməsi üçün zəruri olan əsas anlayışlar və alətləri bilmək.
FTN 3 - Müəssisənin strukturunda yer alan əsas və köməkçi funksiyaların iş prinsipləri ilə bağlı məsələləri bilmək. İdarəetmə metod və növlərini öyrənmək və onun funksiyalarının effektiv icrasını həyata keçirə bilmək.
FTN 4 - İstehsal, istehsal prosesi, istehsal sistemləri, müasir istehsalın xüsusiyyətləri və idarə edilməsinə bələd olmaq, biznesin subyektlərinin fasilesiz işləmələri üçün zəruri xammal-material və yarımfabrikatların planlaşdırılmasını bacarmaq.
FTN 5 - Mühit amillərinin müəssisənin fəaliyyəti üzərindəki təsirlərini müəyyənləşdirə bilmək və bu təsirlərə adekvat cavab verə bilmək.
FTN 6 - Biznes proseslərini analiz etmək, qiymətləndirmək və idarə etmək.

"Təhsil və karyera planlaması" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - Karyera inkişafı prosesini təsvir edə bilmək və hazır olduğunu mərhələni anlamağa kömək edir.
FTN 2 - Demografik, iqtisadi və təşkilati dəyişikliklərin iş dünyasına və onların şəxsi karyera inkişafı qərarlarına təsirini izah edir.
FTN 3 - Müxtəlif müasir qiymətləndirmə vasitələrindən və əks etdirmə fəaliyyətlərindən istifadə edərək, öz şəxsi prioritətlərini, bacarıqlarını, maraqlarını, güclü tərəflərini və dəyərlərini müəyyən etməyi öyrədir.
FTN 4 - Təşkilatlar, peşələr və sənayelər haqqında məlumat almış olur.
FTN 5 - Özünü əmək bazarına doğru və dürüst qaydada təqdim edə biləcək CV, təqdimat və xasiyyətnamə məktubu yazma bacarığını öyrədir.
FTN 6 - Perspektivli təcrübə və iş yerləri üçün müsahibələrə hazırlayır.

"İnformasiya təhlükəsizliyinin əsasları" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - İnformasiya təhlükəsizliyi sahəsində vacib anlayışları, həmçinin sənədlərdə və ya işgüzar müzakirələr zamanı istifadə olunan terminologiyani bilməlidir. İnformasiya təhlükəsizliyi sahəsində ümumi və xüsusi tələblərin əsaslarını, həmçinin onların formalaşma xüsusiyyətlərini bilməlidir.

FTN 2 - İnformasiya təhlükəsizliyinin konseptual modelini bilməli, informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq tələblərin formalaşdırılması üçün sadə düşüncəyə sahib olmalıdır.

FTN 3 - İnformasiya təhlükəsizliyi sahəsində rəhbər hüquqi aktları, onun tələblərini və tətbiqi qaydalarını bilməli, həmçinin belə aktların inkişafını izləməyi bacarmalıdır. İnformasiya təhlükəsizliyi sahəsində qlobal, regional və milli normaları, standartları və qabaqcıl təcrübələri bilməli, onların inkişafını izləməyi bacarmalı və tətbiqinə dair fikirləre sahib olmalıdır.

FTN 4 - İnformasiya təhlükəsizliyinin təmin olunmasında təşkilatlı forma və metodları bilməlidir. İnformasiya təhlükəsizliyinin təmin olunması üçün əsas prinsipləri bilməli, həmçinin texniki üsul və vasitələri öyrənməlidir.

FTN 5 - İnformasiya təhlükəsizliyi sahəsində riskləri, onların xüsusiyyətlərini, həmçinin idarə olunmasına dair ümumi biliklərə sahib olmalıdır. İnformasiya təhlükəsizliyi siyasetinin aktuallığı, formalaşma xüsusiyyətləri və tətbiqinə dair ümumi biliklərə sahib olmalı, həmçinin təmin olunması üsullarını bilməlidir. İnformasiya təhlükəsizliyi üzrə auditin əsasları, xüsusiyyətləri, aktuallığı, həmçinin prosedur qaydalarına dair ümumi biliklərə sahib olmalıdır.

FTN 6 - İnformasiyanı mühafizə vasitələrinin hüquqi, təşkilati və texniki əsasları, tətbiq sahələri, həmçinin bu vasitələrin yaradılması və qaydalara uyğun şəkildə sertifikatlaşdırılmasına dair ümumi biliklərə sahib olmalıdır. İnformasiyanı mühafizə vasitələrinə verilmiş xarici sertifikatların tanınması qaydalarını bilməlidir.

"Programlaşdırmanın əsasları" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - Hər hansı bir programlaşdırma dilində sərbəst olaraq program yazmayı bacarır, programlaşdırında şərt, dövr, funksiya, obyekt, sinif anlayışlarını bilir. Verilənlərin tiplərini, onların yaddaşda necə yerləşdiyini anlayır. Kompilyasiya prosesi, baytkod, maşın kodunun nə olduğunu anlayır.

FTN 2 - Massiv, Əlaqəli siyahılar (LinkedList), stek, növbə, qraf, ağac kimi data strukturlarını, həmin data strukturları üzərində klassik alqoritməri bilir, sadalanan data strukturları və alqoritməri hər hansı bir programlaşdırma dilində yerinə yetirməyi bacarır.

FTN 3 - Alqoritmərin çalışma müddətini və istifadə etdiyi yaddaşı analiz edə bilir. Sistemin imkanları və mahdudiyyətlərini nəzərə alaraq hansı alqoritmin tətbiq edilməsinə dair doğru qərarları verməyi bacarır.

FTN 4 - Proqramların peşəkar şəkildə yazılıması üçün istifadə olunan mühitlərdən biri ilə tanışdır, o mühitdə proqramın kompilyasiya olunması, "debug" prosesi, program kodlarının versiyalarının idarəolunmasını (məsələn, "git" sistemi ilə) bacarır.

FTN 5 - Program modullarının test olunması üsullarını bilir, test ssenarilərinin yazılımasını bacarır. Proqramların oxunaqlığı və keyfiyyət meyarları barədə məlumatlı olmalıdır.

FTN 6 - Öyrənilən biliklərdən istifadə edərək, fərqli fayl formatları arasında çeviricilər, müxtəlif parserlər, loqların təhlili üçün proqramların tərtib edilməsini, fərqli sistemlərin interfeyslərini istifadə etməklə məlumatların hasilatını bacarmalıdır.

"Riyazi Analiz" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - Ardıcılığın limitinin tərifini, yiğilan və dağılan ardıcılıqlar anlayışlarını, limitin bəzi xassələrini bilməlidir.

FTN 2 - Funksianın limiti, nöqtədə kəsilməz funksianın tərifi, əsas xassələri, kəsilmə nöqtələri haqqında biliklərə malik olmalıdır.

FTN 3 - Funksianın törməsinin tərifi, əsas xassələri, nöqtədə differentialın tərifi və onunla bağlı hökmər haqqında biliklərə malik olmalıdır. Funksianın maksimum və minimum nöqtələrinin tərifi, ekstremum üçün zəruri şərt, birinci və ikinci kafi şərtlər haqqında biliklərə yiyələnməlidir.

FTN 4 - Parçanın bölgüsü, onun xassələri, müəyyən integralların tərifi, integrallanan funksiyalar sinifləri haqqında məlumatə malik olmalıdır.

FTN 5 - Ədədi sıranın tərifini, zəruri şərt və yiğilan sıranın xassələrini bilməlidir. Qüvvət sıralarının yiğilma radiusu və yiğilma intervalı, Koşy-Adamar düsturu, Teylor sırası haqqında məlumatlara yiyələnməlidir.

FTN 6 - Çoxdəyişənlə funksianın xüsusi törmələri və diferensialı haqqında biliklərə yiyələnməlidir.

"Kibertəhlükəsizliyin əsasları" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - Kibertəhlükəsizlik üzrə əsas konsepsiya və anlayışları bilməlidir.

FTN 2 - Kibertəhlükəsizliyi idarə etməyin əhəmiyyətini başa düşülməlidir. Kibertəhlükəsizliyin təmin olunmasında təşkilati forma və metodları bilməlidir.

FTN 3 - Kibertəhlükəsizliyinin təmin olunması üçün əsas prinsipləri bilməli, həmcinin texniki üsul və vasitələri öyrənməlidir. Habelə zəiflikləri, boşluqlar, təhdidlər və risklər barədə bilməli, onların xüsusiyyətlərini, həmcinin idarə olunmasına dair ümumi biliklərə sahib olmalıdır.

FTN 4 - Müdafiə və hücumyönümlü kibertəhlükəsizlik sahəsində zəruri vasitələrin funksiyalarını bilməlidir.

FTN 5 - Təhlükəsizliyi idarə etmə aletlərini ("control"ları, üsul və vasitəleri) tətbiq etmək təhlükəsizlik siyasetlərini həyata keçirməyi bacarmalıdır. Kibertəhlükəsizlik siyasetinin aktuallığı, formallaşma xüsusiyyətləri və tətbiqinə dair ümumi biliklərə sahib olmalı, həmcinin təmin olunması üsullarını bilməlidir.

FTN 6 - Kibertəhlükəsizlik sahəsində global, regional və milli normaları, standartları və qabaqcıl təcrübələri bilməli, onların inkişafını izləməyi bacarmalıdır.

"Şəbəkələrin əsasları" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - Kompüter şəbəkələri haqqında ilkin anlayışları bilməlidir.

FTN 2 - Şəbəkə ötürücüləri, onların xüsusiyyətləri, məhdudiyyətlərini əsas şəbəkə avadanlıqlarını, onların funksiyalarını bilməlidir.

FTN 3 - Şəbəkə topologiyalarını tanımlıdır, şəbəkə arxitekturalarını, dizayn və protokollarını başa düşməlidir.

FTN 4 - OSI səviyyələrini tanımlıdır, IP ünvanalamanın iş prinsipini, alt-şəbəkələrin necə çalışdığını, IP ünvanlarının paylanması və sınıflarını bilməlidir.

FTN 5 - Şəbəkədə marşrutlaşmanın və fərqli OSI səviyyələri üçün müvafiq şəbəkə avadanlıqlarını quraşdırmağı, sazlamağı yerine yetirməyi bacarmalıdır.

FTN 6 - Şəbəkədə təhlükəsizliyin və etibarlılığın təmin olunması ilə bağlı anlayışları bilməlidir.

"Xətti Cəbr" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - Matrisin ümumi tərifini, müxtəlif növlərini, matrislər üzərində bütün əməlləri, bu əməllərin əsas xassələrini və matrisin transponirə edilməsini bilməlidir. İki və üçtərtibli determinatların hesablanması üsullarına yiyələnməlidir.

FTN 2 - Minor və cəbri tamamlayıcı anlayışı, determinantın sətir və ya sütun üzrə ayrılış düsturu, yüksək təribə determinantın induktiv tərifi və hemçinin hesablanması üsulları kimi biliklərə malik olmalıdır. İki matrisin hasilinin determinantının hesablanması və kvadratik matrisin tərsinin hesablanması bacarmalıdır. Ortoqonal matrislər və blok matrislər üzərində əməlləri yerinə yetirməyi bacarmalıdır.

FTN 3 - n -ölçülü vektor anlayışını, vektorlar sisteminin xətti asılılığının tərifini, xətti asılılığın zəruri və kafi şərtini və matrisin ranqının hesablanması üsullarını bilməlidir. Xətti fəzanın tərifi, bazisi, ölçüsü, xətti çevirmə, xətti çevirmənin matrisi və xətti çevirmələr üzərində əməllər haqqında biliklərə malik olmalıdır. Matrisin məxsusi ədəd və vektoru anlayışlarına, məxsusi ədəd və uyğun məxsusi vektorların tapılması alqoritminə yiyələnməlidir.

FTN 4 - Xətti cəbri tənliklər sistemi, bircins və qeyri-bircins xətti cəbri tənliklər sistemi, uyuşan və uyuşmayan xətti cəbri tənliklər sistemi haqqında biliklərə malik olmalıdır. Xətti cəbri tənliklər sistemini Kramer və Qauss üsulu ilə həll etməyi və bircins xətti cəbri tənliklər sistemini həll etməyi bilməlidir.

FTN 5 - Çoxhədli, onlar üzərində hesab əməlləri, çoxhədilərin qalıqlı bölünməsi alqoritmi, Bezu teoremi və Hörner sxeminin alqoritmi haqqında biliklərə malik olmalıdır. Çoxhədlinin həqiqi köklərinin sərhədlərinin tapılması üçün Laqranj, Nyuton üsullarını bilməlidir.

FTN 6 - Kvadratik formanı, kvadratik formanın matris şəklində yazılışını və kanonik şəkildə olan kvadratik formanı bilməlidir. Kvadratik formanın kanonik şəkili gətirmək üçün Laqranj və Yakobi üsulları ilə işləməyi bacarmalıdır.

"Əməliyyat sistemləri" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - Fərqli əməliyyat sistemləri, onların fərqlərini və tətbiq sahələrini fərqləndirməyi bacarır.

FTN 2 - Əməliyyat sistemlərinin əsas funksiyaları, prosesləri, avadanlıqlarla əlaqəni izah edə bilir.

FTN 3 - Proseslər arasında məlumat mübadiləsi mexanizmlərini, proseslərin paralel emalının prinsiplərini bilir.

FTN 4 - Əməliyyat sisteminin yaddaşı necə idarə etdiyini, yaddaşdakı məlumata əsasən araşdırma aparma üsul və alətlərindən istifadəni bacarır.

FTN 5 - Fərqli əməliyyat sistemlərində fayl sistemi və giriş/çıxış mexanizmlərinin arxitekturasını bilir, programlaşdırma interfeysləri vasitəsilə onlardan yararlanmağın qaydalarını bilir.

FTN 6 - Əməliyyat sistemlərində əsas təhlükəsizlik mexanizmləri və səlahiyyət bölgülarının prinsiplərini bilir.

"Şəbəkələrin təhlükəsizliyi" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - Şəbəkədə autentifikasiya, identifikasiya və qaydalara uyğun girişi təşkil etməyi bacarmalıdır.

FTN 2 - Şəbəkənin auditini və loqlaşdırma işlərini həyata keçirməyi bacarmalıdır.

FTN 3 - Şəbəkələrin təhlükəsizliyi ilə bağlı olan protokol və qoşulma növlərini, IoT avadanlıqlarının internet və ya digər şəbəkələrə qoşulması üsullarını bilməlidir.

FTN 4 - Şəbəkələrin digər şəbəkələrlə integrasiya və ya qoşulması zamanı DMZ zonaların qurulması və sazlanması həyata keçirə bilməlidir.

FTN 5 - Yeni nəsil təhlükəsizlik divarları ilə bağlı əsaslı biliklərə malik olmalıdır.

FTN 6 - Şebekelere karşı hayatı keçirile bilacak məlum hücumlar barədə məlumatlı olmalıdır və onların karşısının alınması və ya vurulan nəticələrin qısa müddətdə aradan qaldırılması üsullarını bilməlidir.

"Diskret riyaziyyat" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - Məntiq cəbrinin elementar funksiyaları və onların xassələri haqqında biliklərə malik olmalıdır. Düsturlar, funksiyaların düsturlarla ifadəsi, eyni quruluşlu düsturlarla işləməyi bacarmalıdır. Tavtalogiya və eyniliklə yalan düsturlar, düsturların ekvivalentliyi haqqında biliklərə malik olmalıdır.

FTN 2 - İkili funksiya, ikilik prinsipi haqqında biliklərə malik olmalıdır. Məntiq cəbri funksiyalarının dəyişənlər üzrə ayrılışını, mükəmməl dizyunktiv formaları və mükəmməl normal formaları qura bilməlidir.

FTN 3 - Bul funksiyalarının və onların rəqəmsal sxemlərin və kriptoqrafik primitivlərin modeləşdirilməsində sadə tətbiqlərini bilməlidir.

FTN 4 - Ədədlər nəzəriyyəsinin açıq açarlı kriptoqrafiyada istifadə edilən zəruri elementlərini və onların müvafiq kriptoqrafik alqoritmlərdə tətbiqlərini bilməlidir.

FTN 5 - Sonlu meydanların əsas elementlərini bilməli və onların kriptoqrafik alqoritmlərdə tətbiqi nümunelerindən məlumatlı olmalıdır.

FTN 6 - Qrafların təsviri üsullarını və çəkili qraflarda ən qısa yolların təpiləsi alqoritmlərini bilməli və onları şəbəkə modeləşdirməsində tətbiq etməyi bacarmalıdır (OSPF).

"Veb təhlükəsizlik" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - Veb brauzerlərin iş prinsiplərini, veb tətbiqlərin layihələndirilməsi, yaradılması və istismarı qaydalarını bilməlidir.

FTN 2 - Müasir texnologiyalardan istifadə edərək təhlükəsiz veb səhifələr hazırlamağı bacarır, HTML, CSS, JavaScript kimi texnologiyaları bilməlidir.

FTN 3 - HTTP protokolunun necə çalışdığını bilir. SSL sertifikatlarının necə çalıştığını və veb səhifələrin təhlükəsizliyini necə qoruduğunu bilir.

FTN 4 - Veb saytlarda hücumların təbəti haqqında məlumatlıdır.

FTN 5 - REST və GraphQL kimi veb xidmətlərin necə çalıştığını bilir.

FTN 6 - OWASP Top 10 - təhlükəsizlik zəiflikləri ilə tanışdır. O siyahıları müəyyənləşdirməyi, onların karşısının alınması mexanizmlərini bacarır.

"Ehtimal nəzəriyyəsi" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - Stoxastik eksperiment və hadisə anlayışlarını bilmədir. Hadisələr üzərində əməllər aparmağı bacarmalıdır. Klassik ehtimal anlayışını bilməli, kombinatorikanın elementləri haqqında biliklərə malik olmalıdır.

FTN 2 - Şərti ehtimal və hadisələrin asılı olmazlığı anlayışlarını bilməlidir. Tam ehtimal və Bayes düsturlarına yiyələnməlidir. Entropiya və informasiya miqdəri anlayışlarını bilməli, onların informasiyanın kodlaşdırılmasında tətbiqi ilə bağlı məsələlərə tətbiq etməyi bacarmalıdır.

FTN 3 - Bayes düsturu, təsadüfi kəmiyyət və paylanma funksiyası, bəzi məşhur diskret və kəsilməz paylanmalar, Puasson təsadüfi prosesi, Markov zəncirləri, kütləvi xidmət sistemlərinə aid səda modelləri bilir.

FTN 4 - Əsas diskret paylanmaları (Bernulli, binomial, Puasson və həndəsi paylanmaları) bilməlidir. Əsas mütləq kəsilməz paylanmaları (münəüzəm, üstlü, normal, Koşı

paylanmalarını) bilməlidir.

FTN 5 - Asılı olmayan təsadüfi kəmiyyətlərin cəminin paylanması və təsadüfi kəmiyyətdən asılı funksiyaların paylanması tapmağı bacarmalıdır. Təsadüfi kəmiyyətin ədədi xarakteristikalarını bilməlidir.

FTN 6 - Yüksek tərtib momentlər, kovariyasiya və korrelyasiya əmsali anlayışlarını bilməlidir.

"İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin hüquqi aspektləri" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - İnformasiya hüququnun əsasları, mənbələri, hüquq münasibətlərinin elementləri, hüquq normalarının subyektləri barədə biliklər qazanmalı, habelə informasiya sahəsində əsas insan hüquq və azadlıqlarını öyrənməlidir.

FTN 2 - Azərbaycan Respublikasında informasiya sahəsində dövlət siyasetinin əsas istiqamətləri, müvafiq strategiya və dövlət proqramları barədə biliklər əldə etməli, eləcə də ölkənin informasiya sahəsində milli təhlükəsizlik maraqları və informasiya təhlükəsizliyi siyaseti ilə bağlı biliklərə yiyeəlməlidir.

FTN 3 - İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliklə bağlı rəhbər normativ hüquqi aktlarla tanış olmalı və onların tələbələrini bilməlidir.

FTN 4 - Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması sahəsində hüquqi və təşkilati məsələlər, eləcə də, infrastruktur obyektlərinin təsnifatlaşdırılması, minimal təhlükəsizlik tələbəleri, nəzarət mexanizmləri barədə ümumi biliklərə yiyeəlməlidir.

FTN 5 - Fərdi məlumatların, eləcə də dövlət sırrı təşkil edən və konfidensial informasiyanın, habelə peşə, kommersiya, istintaq və məhkəmə sırrının mühafizəsi sahəsində müvafiq qanunvericiliyin tələbələrini bilməli, eləcə də mövcud qanunverciliyinin tələbələrinin pozulmasına görə nəzərdə tutulan məsuliyyət tədbirlərini öyrənməlidir.

FTN 6 - Kibercinayətlərin anlayışı, təsnifatı, və kibercinayətkarlığa qarşı mübarizənin hüquqi əsasları, habelə informasiya müharibəsi və kibermüharibə anlayışları və onların xüsusiyyətləri, müasir çəgirişlər və hibrid müharibələrin hüquqi aspektləri barədə ümumi biliklər əldə etməlidir.

"İnformasiya təhlükəsizliyinin idarəedilməsi sistemləri" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - İnformasiya təhlükəsizliyi menecmentinin nə olduğunu və onun əsas prinsiplərini bilir.

FTN 2 - İnformasiya təhlükəsizliyinin idarəedilməsinin təşkilatların üçün vacibliyini və faydalarını başa düşür.

FTN 3 - İnformasiya təhlükəsizliyinin idarəedilməsi üzrə yerli və beynəlxalq standartlar ilə tanışdır.

FTN 4 - ISO/IEC 27000 standartlar ailesi barədə məlumatlıdır.

FTN 5 - ISO/IEC 27001:2013 standartının əsas konsepsiya və prinsipləri, orada istifadə olunan əsas anlayışları bilir.

FTN 6 - ISO/IEC 27001:2013 standartının əsas tələblərini bilir.

"Verilənlər bazalarının əsasları və təhlükəsizliyi" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - Verilənlər bazalarının idearəetmə sistemlərinin əsas funksiyalarını bilir. Müasir zamanda istifadə olunan VBİS-lərdən bir neçəsi ilə işləməyi bacarır. Relyasiyalı VBİS-lərin sistem kataloqlarının neçə çalışdığını, orada hansı məlumatların yerləşdiyini bilir. Təhlükəsizlik və etibarlılıq üçün verilənlər bazası auditini və loqlamani aparmağı bacarır.

FTN 2 - VBİSlərdə istifadəçi profilləri, parol siyasetləri, icazə(hüquq/haqq) və rolların idarə edilməsile VBİSdə ilkin təhlükəsizlik tədbirlərinin görülməsini bacarır.

<p>FTN 3 - Verilənlər bazalarının elçatanlıq problemlərinin səbəblərini bilir, ehtiyat nüsxələr, onlar arasında sinxronlaşdırma, yüklerin balanslaşdırılması üsullarını bilir.</p>
<p>FTN 4 - Verilənlər bazalarında tamlığın qorunması üçün üsulları bilir. Verilənlər bazalarında fərqli səviyyələrdə (fayl sistemi, cədvəl, sütun və s.) müxtəlif şifrləmə üsullarını və həllərini yerinə yetirməyi bacarır.</p>
<p>FTN 5 - Tətbiqi programlardan gələn təhlükələr barədə xəbərdardır. SQL inyeksiyası və bu zəmindən olan təhlükələr, onların qarşısının alınması yollarını bilir.</p>
<p>FTN 6 - NoSQL tipli verilənlər bazaları, onların iş prinsipləri, praktiki əhəmiyyətləri, ənənəvi VBI Slərdən üstün və mənfi cəhətlərini bilir.</p>

"Bulud təhlükəsizliyi" fənni üzrə təlim nəticələri (FTN)

<p>FTN 1 - Bulud xidmətinin prinsipləri, təqdim edilən əsas xidmət barədə ümumi məlumat təqdim edir və onun ənənəvi xidmətlərdən fərqi, üstün və mənfi cəhətlərini anlayır.</p>
<p>FTN 2 - Buluddan istifadə edərək sadə həllər yaratmaq və ona müvafiq təhlükəsizlik tədbirlərini yerinə yetirmək üçün nəzəri və praktik həllər verməyi bacarır.</p>
<p>FTN 3 - Serversiz hesablamalar, onların xüsusiyyətləri və fərqli cəhətləri, bu xidmətlərdə təhlükəsizlik məsələlərinə aid məsuliyyət öhdəliklərini izah etməyi bacarır.</p>
<p>FTN 4 - Buludda olan risk və boşluqların çərçivəsini ölçmə üsul və meyarlarını bilir.</p>
<p>FTN 5 - Buludda şəbəkə təhlükəsizliyi vasitələrindən istifadə etməyi bacarır.</p>
<p>FTN 6 - Buludda məlumat sızmasının simptomlarını bilmək, onu izləmək, səbəblərini tapmaq və qarşısını almaq bacarır.</p>

"Kriptoqrafiyanın əsasları" fənni üzrə təlim nəticələri (FTN)

<p>FTN 1 - Klassik ve müasir kriptoqrafiya arasındaki fərqləri bilməli, klassik şifrlərin kriptoanalizi metodları ilə tanış olmalıdır. Simmetrik ve asimetrik şifrləmə sistemlərinin fərqlərini bilməlidir.</p>
<p>FTN 2 - İnforsasiya təhlükəsizliyi prinsiplərindən konfidensiallıq və tamlığın, o cümlədən autentifikasiya və inkar edilməmə prinsiplərinin kriptoqrafik üsullarla necə təmin olduğunu bilməlidir.</p>
<p>FTN 3 - Blok şifrlər və axın şifrlər arasındaki fərqləri, onlara uyğun alqoritmələr və bu alqoritmələrin tətbiq sahələrini bilməlidir.</p>
<p>FTN 4 - Açıq açarlı şifrlərlə əlaqəli alqoritmələri, onların tətbiqlərini bilməlidir. Açıq açar infrastrukturunu haqda məlumatlı olmalıdır.</p>
<p>FTN 5 - Hes funksiyalarının xüsusiyyətlərini bilməli onlardan istifadə edilərək tamlığın necə təmin edildiğini və rəqəmsal imzalardakı mahiyyətini bilməlidir.</p>
<p>FTN 6 - Qabaqcıl kriptoqrafik protokolları və onların tətbiqlərini bilməlidir.</p>

"Nüfuzetmə sınaqlarının əsasları" fənni üzrə təlim nəticələri (FTN)

<p>FTN 1 - Nüfuzetmə sınaqlarının princip və texnikaları ilə tanış olacaqsınız.</p>
<p>FTN 2 - Nüfuzetmə sınağının mərhələlərini öyrənəcəksiniz.</p>
<p>FTN 3 - Aktiv və passiv məlumat toplama metodlarıyla tanış olacaqsınız.</p>
<p>FTN 4 - Verilmiş hədəf üçün təhlükəsizlik boşluqlarını aşkarlama, istismar etmə, riskini ölçmə və qarşısını alma yollarını təklif etməyi öyrənəcəksiniz.</p>
<p>FTN 5 - Nüfuzetmə testi zamanı istifadə olunan aletlərlə tanış olacaqsınız</p>
<p>FTN 6 - Nüfuzetmə testinin nəticələri əsasında professional hesabat hazırlamaqla bağlı biliklər əldə edəcəksiniz.</p>

"Elektronika və IoT cihazlarının təhlükəsizliyi" fənni üzrə təlim nəticələri (FTN)

- FTN 1 - Əsas elektronika komponentlərini – mənqli sxemləri, çeviriciləri, rezistor, kondensator, tranzistor, induktiv sarqlar, diodları tanıyır, onlardan istifadə edərək dövrələr qurnağı bacarı.
- FTN 2 - Elektronika dövrələrində müşahidə və sınaqlar etmək üçün simulyasiya programından istifadə etməyi bacarı.
- FTN 3 - Elektrik dövrələrinin əsas kəmiyyətlərini ölçmək üçün ölçmə alətlərindən istifadə edə bilərsiniz.
- FTN 4 - Qurğular arasında məlumat mübadiləsi üçün fərqli protokollarla tanış olmalıdır.
- FTN 5 - Qurğular arasında simsiz rabitə üçün fərqli texnologiyalar barədə məlumatlı olmalıdır.
- FTN 6 - IoT qurğularla bağlı informasiya təhlükəsizliyi məsələlərini öyrənməli, onlara qarşı mümkün kiber-hücumları və hücumlardan müdafiə üsullarını bilməlidir.

"Təhlükəsiz programlaşdırma" fənni üzrə təlim nəticələri (FTN)

- FTN 1 - Program təminatı təhlükəsizliyinin nə olduğunu hansı səbəblərdən baş verdiyini anlayır.
- FTN 2 - Kompyuterin yaddaşının quruluşunu, yaddaşın dolubdaşması, bu səbəbdən baş verən eksploitlərin necə çalışdığını anlayır.
- FTN 3 - Program təminatının arxitekturasının qurulması zamanı təhlükəsizlik aspektlərini nəzəre almağı, onların qarşısının alınması prinsiplərini bilir.
- FTN 4 - Program təminatı üzrə kod auditı avtomatlaşdırılmış dinamik və statik kod sınaqları üçün vasitələrdən istifadə etməyi bacarı.
- FTN 5 - Program təminatının qurulmasının bütün həyat dövrü ərzində təhlükəsizlik məsələlərinin vacibliyini, onun izlənilməsi prinsiplərini bilir.
- FTN 6 - Təhlükəsiz kod auditini yerinə yetirməyi bacarı. Dünyada ən çox rastgəlinən program təhlükəsizlik boşluqlarından məlumatlıdır.

"Rəqəmsal kriminalistikanın əsasları" fənni üzrə təlim nəticələri (FTN)

- FTN 1 - Məhkəmə kompyuter-texniki ekspertizasının/Rəqəmsal kriminalistikanın rolunu və əhəmiyyətini dərk etməli, növlərini bilməli, tədqiqat metodlarını anlamalı və tətbiq edə bilməlidir.
- FTN 2 - Sübuti əhəmiyyətə malik olan rəqəmsal dəllilləri ayırd edə bilməli, onların növlərini və əhəmiyyətini dərk etməlidir.
- FTN 3 - Rəqəmsal sübutların identifikasiyası, toplanılması, sənədləşdirilməsi, saxlanması, istifadə olunması, mühafizəsi və təqdim olunmasının prosessual əsaslarını öyrənməlidir.
- FTN 4 - Rəqəmsal sübutların identifikasiyası, toplanılması, sənədləşdirilməsi, saxlanması, istifadə olunması, mühafizəsi və təqdim olunması üçün zəruri resurs və avadanlıqlardan istifadə üzrə bilik və bacarıqlara yiyələnməli, eləcə də açıq kodlu və qabaqcıl həlləri tətbiq etməyi bacarmalıdır.
- FTN 5 - Rəqəmsal sübutların kriminalistik diaqnostikasını aparmalı, əldə edilmiş nəticələri qiymətləndirməli və nəticələri formulə edə bilməlidir.
- FTN 6 - Sübutların məmkənlüğünün təmin olunması üçün zəruri hüquqi prosedurları və tələbləri bilməlidir.

"Sənaye idarəetmə sistemlərinin təhlükəsizliyi" fənni üzrə təlim nəticələri (FTN)

- FTN 1 - IT və OT mühitləri arasındaki fərqləri, OT sistemlərinə aid olan protokolları və işləyisini bilməlidir.

FTN 2 - Kritik infrastrukturlarda sistemlərə aid boşluqları/zəiflikləri müəyyən edə bilməli və onları aradan qaldırmağın üsullarına yiyələnməlidir.

FTN 3 - Kritik infrastrukturlarda PLC, DCS, RTU, HMI, AVR kimi sistemlər ilə tanış olmalıdır.

FTN 4 - Kritik infrastrukturlarda potensiyal kiber təhdidləri müəyyən edə bilməli və risk analizi edə bilməlidir.

FTN 5 - IT mühitində tətbiq edilən uyğun kiber təhlükəsizlik addımlarının OT mühitinə tətbiqini bilməlidir.

FTN 6 - Kritik infrastrukturlara aid baş vermiş hadisələri analiz edə bilməli, əsas səbəbin tapılması üçün müvafiq addımların tətbiqlərini bilməlidir.

"Mülki müdafiə" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1 - Mülki müdafiənin əsasları, qüvvə və vasitələrini bilməlidir.

FTN 2 - Fövqəladə hallar və onların xarakteristikalarını bilməlidir.

FTN 3 - Fövqəladə hallarda əhalinin mühafizəsi, əhalinin mülki müdafiə üzrə maarifləndirilməsi haqqında biliklərə yiyələnməlidir.

FTN 4 - Fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyi bacarmalıdır.

FTN 5 - Fövqəladə hallarda sənaye obyektlərinin işinin dayanıqlığının əsaslarını və qiymətləndirilməsini bilməlidir.

FTN 6 - Fövqəladə halların nəticələrinin aradan qaldırılması yollarının təşkili və həyata keçirilməsi haqqında biliye malik olmalıdır.

Fənlərin və Təhsil Proqramının təlim nəticələrinin matrisi

Ali təhsil müəssisəsi aşağıdakı cədvəldən istifadə edərək ixtisasın Təhsil Proqramının təlim nəticələrinin əldə olunmasına necə dəstək verdiyini müəyyən etməlidir.

Blokun adı	Fənlərin adı	Proqramın təlim nəticələri					
		PT N 1	PT N 2	PT N 3	PT N 4	PT N 5	PT N 6
Ümumi fənlər	Azərbaycan tarixi	X					
	Azərbaycan dilində işguzar və akademik kommunikasiya	X					
	Azərbaycan dövlətçiliyi və ideologiya	X					
	Xarici dildə işguzar və akademik kommunikasiya	X					
İxtisas fənləri	İnformasiya təhlükəsizliyinin əsasları	X		X			X
	Proqramlaşdırmanın əsasları		X		X		
	Riyazi analiz		X		X		
	Kibertəhlükəsizliyin əsasları	X		X			X
	Şəbəkələrin əsasları			X			
	Xətti cəbr		X				
	Əməliyyat sistemləri					X	
	Şəbəkələrin təhlükəsizliyi					X	
	Diskret riyaziyyat		X	X			
	Veb təhlükəsizlik			X			
	Ehtimal nəzəriyyəsi və riyazi statistika		X		X		
	İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin hüquqi aspektləri		X	X			
	İnformasiya təhlükəsizliyinin idarəedilməsi sistemləri			X	X	X	X
	Verilənlər Bazalarının təhlükəsizliyi		X			X	
	Bulud təhlükəsizliyi		X			X	
	Kriptoqrafiyanın əsasları				X		
	Nüfuzetmə sınaqlarının əsasları			X			
	Elektronikanın əsasları və IoT təhlükəsizliyi					X	
	Təhlükəsiz proqramlaşdırma			X			X
	Rəqəmsal Kriminalistikanın əsasları				X		
	Sənaye idarəetmə sistemlərinin təhlükəsizliyi	X					X

Təhsil Proqramı məzunlarının işləyə biləcəyi rollara nümunə

- informasiya təhlükəsizliyi inzibatçısı
- informasiya təhlükəsizliyi auditoru
- informasiya təhlükəsizliyi üzrə incident menecer
- informasiya təhlükəsizliyi üzrə analistik
- informasiya təhlükəsizliyi sistemləri üzrə mütəxəssis
- informasiya təhlükəsizliyi üzrə tədqiqatçı-mütəxəssis
 - program təminatının mənbə (ilkin) kodu üzrə tədqiqatçı-mütəxəssis
 - veb program təminatı üzrə tədqiqatçı-mütəxəssis
 - texniki təminat üzrə tədqiqatçı-mütəxəssis
 - mobil cihaz üzrə tədqiqatçı-mütəxəssis
- program təminatı üzrə təhlükəsizlik arxitektoru
- program təminatı üzrə təhlükəsizlik əməliyyatları mühəndisi (DevSecOps)
- nüfuzetmə sınaqçısı
- kiber tədqiqatçı(*investigator*)
- kripto-analistik
- kriptoqraf
- bulud texnologiyaları üzrə tədqiqatçı-mütəxəssis
- kiberincidentlərin və kibercinayətlərin araşdırılması üzrə mütəxəssis
- İKT xidmət meneceri (təhlükəsizlik üzrə)
- İKT üzrə davranış analitiki (psixoanalistik)
- İKT layihə meneceri
- İKT arxitektor, layihəçi
- informasiya xidmətləri meneceri
- informasiya təminatı üzrə analistik (data analistik)
- biometrik identifikasiya xidməti meneceri
- bulud təhlükəsizliyi üzrə inzibatçı
- şəbəkə təhlükəsizliyi administratoru
- kibertəhlükəsizlik üzrə məsləhətçi
- 1-ci səviyyəli SOC təhlilçisi (SOC Tier-1 analyst)
- kibertəhlükəsizlik üzrə risk təhlilçisi